



"Səs" qəzeti mənim
üçün ən əziz qəzətdir



№ 154 (7080)

27 avqust 2024-cü il.
Qiyməti 60 qəpik

Birinci vitse-prezident Mehriban Əliyeva Heydər
Əliyev Fondunun uşaqlar üçün
təşkil etdiyi şənlikdə iştirak edib

4

Orta dəhliz üzərindəki mövqelərin gücləndirilməsində QARŞILIQLI MARAQLAR



Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev həmin ölkədə iltifatlı münasibətin ali dərəcədə olması, şəhərin bütün küçə və prospektlərinin məhz Özbəkistanın və Azərbaycanın milli bayraqları ilə bəzədilməsi, prospektlərdəki elektron tablolarda hər iki ölkə liderlərinin, Şavkat Mirziyoyevlə İlham Əliyevin qoşa şəkillərinin olması əlbəttə ki, diqqətdən yayına bilməz və heç bütün dünya ictimaiyyətinin diqqətindən də yayınmadı.

**YAP Mərkəzi
Aparatında
müşavirə keçirilib**



3

SÜLH ÇAĞIRISI



15

Azərbaycan
minalardan əziyyət
çəkən ölkədir



7

Paris itkiləri hesablayır

4



Piyada keçidinə
və işıqfora nifrət
edənlərin ölkəsi



15

Qlobal
demonkratiya:
“Telegram”a
qarşı hüquqi
terror



13

Orta dəhliz üzərindəki mövqelərin gücləndirilməsində QARŞILIQLI MARAQLAR



ölkələrinin strateji tərəfdaslığı inkişaf etdirməsinin bir neçə istiqamətdən, birge investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir", deyə bəyan edən dövlət başçımız cənab İlham Əliyev biznes strukturlarının siyasi konyunkturaya çox həssas reaksiya verdiyini də diqqətən təcdirib. Həqiqətən də hər iki ölkənin biznesmenləri üçün iki qardaş ölkə, Azərbaycan və Özbəkistan arasındaki yüksək səviyyədə olan münasibətlərən, müttəfiqlərdən, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi dostluğundan daha etibarlı uğur zəmanəti ola bilməz.

Strateji tərəfdaslığı ABŞ və Çin-Rusiya cəbhəsinə qarşı daha güclü mövqe sərgiləmək, bu cəbhələri əməkdaşlıqla sövq etmək baxımından əvəzsizdir

Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə həmin ölkədə iltifatlı münasibətin ali dərəcədə olmasına, şəhərin bütün küçə və prospektlərinin məhz Özbəkistanın və Azərbaycanın milli bayraqları ilə bəzədilməsi, prospektlərdəki elektron tablolarda hər iki ölkə liderlərinin, Şavkat Mirziyoyevlə İlham Əliyevin qoşa şəkillərinin olması əlbəttə ki, diqqətdən yayına bilməz və heç bütün dünya ictimaiyyətinin diqqətindən də yayınmadı.

Ölkələrimiz, eləcə də ölkə rəhbərlərimiz arasında qarşılıqlı münasibətlərin ən yüksək səviyyədə olduğuna bütün dünya bir daha əmin oldu. Sözsüz ki, belə yüksək dərəcədə olan münasibətlər ilk növbədə, Azərbaycan-Özbəkistan dostluğundan, ölkələrimiz arasında etibarlı əlaqələrin, eləcə də əməkdaşlıqların, hətta müttəfiqliyin, həmçinin qardaşlıq münasibətlərinin gələcək perspektivindən xəbər verir.

İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular

Son iildə dövlət başçımızın Özbəkistanda beş dəfə səfərdə olması ölkələrimiz arasında yüksək səviyyədə olan etibarlı münasibətlərin, dostluğun, qardaşlığı, müttəfiqliyin təsdiqidir. İki ölkə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə də məhz iki ölkənin imzalayı biləcəyi ən yüksək beynəlxalq sənəddir. "Bu, çox mühüm xarici siyaset addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyaseti müəyyən edəcək", deyə bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu sənədi imzalamaqla iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada lider dövlət olmasına nəzəre alsaq, cəsarətlə deyə bilərik ki, güclərin birləşdirilməsi

nəticəsində bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir. Təbii ki, bu vahid geosiyasi regionda da bütün müsbət proseslərin Azərbaycanla Özbəkistan arasında səmərəli əməkdaşlıqdan asılı olduğu zərər qədər də şübhə doğurmur.

İki qardaş ölkənin müttəfiqliyindən və Prezidentlərin dosluq münasibətlərindən daha etibarlı uğur zəmanəti ola bilməz

Özbək xalqının hər zaman Azərbaycan xalqına qardaş dəstəyi verdiyinin dəfələrə şahidi olmuşdur. Unutmaq olmaz ki, özbək xalqı ister ərazilərimizin işğaldə saxlanıldığı dövrde, istərsə de ikinci Qarabağ müharibəsi zamanında xalqımıza dəstək verib. Ərazilərimiz 30 illik işğalı zamanı Özbəkistanın Ermənistandan diplomatik münasibətlərinin olmaması, həmin illər ərzində qardaş ölkənin Ermənistanda səfirlək açmasına, eləcə də Ermənistandan da Daşkənddə səfirlilik açmasına icazə verilməməsi özü bu dəstəyin isbatıdır. Xüsusiələ qeyd etmək yerine düşərdi ki, işğaldan azad olunmuş ərazilərimizin bərpasında kömək edən ilk ölkə məhz Özbəkistan olub. Məhz Özbəkistanın sərmayesi ilə Xankəndində tikili fabrikinin tikintisi, ərazilərimizin bərpasına kömək olmaqla yanaşı, minə qədər yeni iş yerinin açılması



deməkdir. Ötən il avqustun 23-de işgaldən azad edilən Füzuli rayonunda Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və iki qardaş ölkə arasında münasibətlərin rəmzi kimi diqqəti cəlb edən, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda heyata keçirdiyi standartlara uyğun məktəbin açılışı deyilənləri təsdiq edir və qardaş ölkənin məhz ərazilərimizin bərpasında iştirakının bariz nümunəsi sayılır. Daşkənddə keçirilən biznes-forumda 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslerin olması gələcəyə nikbir baxmaq üçün əsas verir. Çünkü həmin təşəbbüslerin məhz əməkdaşlıq əlaqələrini daha da zəngin edəcəyi zərər qədər də şübhə doğurmur. Hətta onu deməyə əsas verir ki, irəliyə baxmaq üçün, inkişaf emin olmaq üçün kifayət qədər imkan, şərait və zəmin vardır. "İndi Özbəkistanla Azərbaycan arasındakı mövcud olan ən yaxşı siyasi konyunktur heç bir yerdə mövcud

Sözsüz ki, dövlət başçımızın qardaş ölkəyə səfəri heç də təsadüfi sayıla bilməz və xüsusi əhəmiyyət kəsb etdiyi də zərər qədər şübhə doğurmur. Xüsusiələ vurğulamaq yerinə düşərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri iki qardaş ölkə arasındaki strateji tərəfdaslığı və dərin integrasiyanı genişləndirməklə yanaşı, geosiyasi proseslər və bu proseslərin regiona təsirlərindən, xüsusiələ nəqliyyat dəhlizlərindəki mübarizədən də qaynaqlanır. Nəzərdən qaçırmak lazımdır ki, ABŞ, eləcə də Çin-Rusiya cəbhəsinin Orta dəhlizlə nəzarət uğrunda qarşısızlaşmasının kəskinləşdiyi bir dönenmdə dəhliz üzərindəki ölkələr çətin seçimlər qarışısındadırlar və rəsmi Bakının həyata keçirdiyi siyaset Orta dəhlizdə Azərbaycanın və marşrut üzərindəki ölkələrin strateji əməkdaşlığına nail olaraq, geosiyasi cəbhələrin təzyiqləri qarışısında mövqelərin güclənməsinə hesablanıb. Azərbaycan və Mərkəzi Asiya

Özbəkistan malları dəniz yolu ilə Bakı Beynəlxalq Dəniz Ticaret Limanına getirilir və buradan bazara çıxırlar. Diqqətə çatdırıq ki, təkcə cari il ərzində Özbəkistandan 1 milyon tondan çox yükün Azərbaycan vasitesilə daşınacağı proqnozlaşdırılır. Hətta tərəflər yüksəkənə qədər qabiliyyətini ilə 5 milyon tona çatdırımağı planlaşdırırlar və Özbəkistanın bu məqsədlə Bakı limanında anbar da inşa etmək niyyətində olması bu baxımdan heç də təsadüfi sayılmır. Azərbaycan tərəfi də öz növbəsində Özbəkistan vasitesilə Çin və Cənubi Asiya bazarına çıxış məqsədi ilə Çin-Qırğızistandır. Özbəkistan dəmir yolu xəttinin Xəzər dənizinə qədər uzadılmasını planlaşdırır. Bu isə onu deməyə əsas verir ki, iki qardaş ölkənin qarşılıqlı maraqları var və bu maraqlar da Azərbaycan və Özbəkistanın Orta dəhliz üzərindəki mövqelərin gücləndirilməsinə əsas verir.

Inam Hacıyev



Heydar Aliyev foundation enhances welfare in Pakistan

One of the notable initiatives by the Heydar Aliyev Foundation in Pakistan was the vaccination campaign against the hepatitis B virus in Khyber-Pakhtunkhwa and Punjab provinces.

DNA

ISLAMABAD: The Heydar Aliyev Foundation, under the leadership of Azerbaijan's First Lady Her Excellency Mrs. Mehriban Aliyeva, has made significant contributions to the welfare and development of communities not only in Azerbaijan but also in various friendly countries, including Pakistan. The Foundation's wide range of projects and charity programs have focused on healthcare, education, and social welfare, thereby strengthening the bond between the two brotherly nations. One of the most prominent initiatives of the Heydar Aliyev Foundation in Pakistan was the vaccination campaign against the hepatitis B virus in Khyber-Pakhtunkhwa and Punjab provinces. This campaign involved providing public health and preventive services to the spread of infectious diseases. The Foundation has organized a free examination at the "Mbar" Care Center. During the visit, the First Lady expressed her commitment to supporting individuals with special needs. In addition, the Foundation's support for the construction of the National Institute of Orthopedics and Rehabilitation in Islamabad, where open-heart surgery was performed, has undoubtedly saved numerous lives and improved access to quality medical care. The Foundation's donation of an ambulance equipped with modern blood transfusion and life support systems to the Charitable Fund highlights the Foundation's efforts to enhance medical infrastructure. The blood transfusion capabilities in Pakistan have been a key focus of the Heydar Aliyev Foundation's initiatives. The Foundation has provided financial support for the construction of the Razvi High School for Girls in Muzaffarabad. The Foundation has also provided children with better learning environments and educational opportunities. Moreover, the Foundation's Thalassemia Center in Islamabad and the Al-Zarikh Special Hospital have provided medical assistance to thousands of patients with special needs. In addition, the Foundation has had a positive impact on the education system in Pakistan by providing financial assistance for the repair and expansion of schools. The Foundation has also made significant contributions to the welfare of disabled individuals, including orphans in Lahore, as well as organizations dedicated to supporting the disabled population and promoting social inclusion. Overall, The Heydar Aliyev Foundation's humanitarian work in Pakistan, spanning healthcare, education, infrastructure development, and social welfare, has had a profound impact on the lives of thousands of individuals and communities. Through its unwavering dedication to social causes, the Foundation has strengthened the bonds between Azerbaijan and Pakistan, demonstrating that the example set by the Heydar Aliyev Foundation can inspire and guide semantic, sharing actions that contribute to the outstanding contributions to society.

In 2013, H.E. Mrs. Mehriban Aliyeva received the "Honorary Award of the Martyr Benazir Bhutto Women Protection Prize - 2013," a testament to her commitment and contributions to humanitarian causes. Subsequently, in 2015, she was awarded the "Ambassador of Goodwill" award. Under her leadership, the state-owned Pakistan Railways has established a significant milestone, as Her Excellency Mrs. Mehriban Aliyeva has received this esteemed award, which is a recognition of the Foundation's contribution to fostering international cooperation and promoting social inclusion. Overall, The Heydar Aliyev Foundation's work in Pakistan has had a positive impact on the lives of thousands of individuals and communities. Through its unwavering dedication to social causes, the Foundation has strengthened the bonds between Azerbaijan and Pakistan, demonstrating that the example set by the Heydar Aliyev Foundation can inspire and guide semantic, sharing actions that contribute to the outstanding contributions to society.

Pakistanın aparıcı kütłəvi informasiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qardaş ölkədə çoxşaxəli humanitar fəaliyyətindən bəhs edən məqalələr dərc edib.

Pakistanın nüfuzlu "İslamabad Post" qəzeti birinci səhifəsində baş məqale kimi dərc olunmuş "Heydər Əliyev Fondunun Pakistanda humanitar işləri" sərlövhəli məqalədə qeyd olunub: "Heydər Əliyev Fondu Azərbaycanın birinci xanımı, Zati-aliləri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təkcə Azərbaycanda deyil, müxtəlif dəst ölkələrdə, o cümlədən qardaş Pakistanda ehtiyacı olan icmaların rifahına və inkişafına mühüm töhfələr verib. Fondu genişspektrli layihələr və xeyriyyə proqramları vasitəsilə Pakistanda sehiyyə, təhsil və sosial xidmətlərin təkmilləşdirilməsində mühüm rol oynayıb, bununla da iki qardaş xalq arasında əlaqələri gücləndirib".

Məqalənin müəllifi qeyd edib ki, Heydər Əliyev Fondu Pakistanda diqqətəlayiq təşəbbüslerindən biri əhalinin saqlamlığını yaxşılaşdırmaq və yoluxucu xəsteliklərin yayılması qarşısını almaq məqsədi daşıyan Hayber-Paxtunxva və Pəncab əyalətlərində hepatitis B virusuna qarşı peyvend kampaniyası olub. Bundan əlavə, Fondu xüsusilə ehtiyacı olan və məhdud fiziki imkanlı şəxslərə dəstək olmaq öhdəliyini nümayiş etdirək, Peşəvərədeki "Əkbər Baxım" Serebral İflic İnstitutunda pulsuz müayinə təşkil edib.

Pakistan mətbuatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən humanitar layihələrdən yazıb



The Humanitarian Footprint of the Heydar Aliyev Foundation in Pakistan

Islamabad, The Gulf Observer: The Heydar Aliyev Foundation, under the leadership of Azerbaijan's First Lady Her Excellency Mrs. Mehriban Aliyeva, has made significant contributions to the welfare and development of communities in need, not only in Azerbaijan but also in various friendly countries, including Pakistan. The Foundation's work in Pakistan has had a positive impact on the lives of thousands of individuals and communities. Through its unwavering dedication to social causes, the Foundation has strengthened the bonds between Azerbaijan and Pakistan, demonstrating that the example set by the Heydar Aliyev Foundation can inspire and guide semantic, sharing actions that contribute to the outstanding contributions to society.

In 2013, H.E. Mrs. Mehriban Aliyeva received the "Honorary Award of the Martyr Benazir Bhutto Women Protection Prize - 2013," a testament to her commitment and contributions to humanitarian causes. Subsequently, in 2015, she was awarded the "Ambassador of Goodwill" award. Under her leadership, the state-owned Pakistan Railways has established a significant milestone, as Her Excellency Mrs. Mehriban Aliyeva has received this esteemed award, which is a recognition of the Foundation's contribution to fostering international cooperation and promoting social inclusion. Overall, The Heydar Aliyev Foundation's work in Pakistan has had a positive impact on the lives of thousands of individuals and communities. Through its unwavering dedication to social causes, the Foundation has strengthened the bonds between Azerbaijan and Pakistan, demonstrating that the example set by the Heydar Aliyev Foundation can inspire and guide semantic, sharing actions that contribute to the outstanding contributions to society.

"Pakistan in the World" və "PakeConet" nəşrləri de Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu Pakistanda həyata keçirdiyi təhsil və sehiyyə layihələrindən yazıb. Məqalədə qeyd olunub: "Təhsil Heydər Əliyev Fondu Pakistanda təşəbbüslerinin diqqət mərkəzində olub. 2007-ci ildə Pakistandaki zəlزلədən sonra Müzəffərabadda qızlar üçün Rara Liseyinin tikintisi kimi layihələr uşaqlara daha yaxşı tədris mühiti və təhsil imkanları təmin edib. Bundan əlavə, Fondu Islamabadda Talassemiya Mərkəzinə, həmçinin paytaxtdakı Əl-Fərabi adına Fiziki Qüsurlu Uşaqlar üçün Xüsusi Təhsil Mərkəzinə göstərdiyi dəstək xüsusi qayğıya ehtiyacı olan şəxslərin həyatına müsbət təsir göstərib".

Məqalədə vurğulanıb ki, Heydər Əliyev Fondu sehiyyə və təhsillər yanaşı, Pakistanda infrastrukturun inkişafına da mühüm töhfələr verib. Dəre İsmayılov Xan bölgəsində Heydər Əliyev adına Su Təchizatı Sisteminin tikintisi elektrik infrastrukturunu təkmilləşdirməklə yanaşı, yerli icmaların təmiz suya və etibarlı elektrik enerjisine çıxışını yaxşılaşdırıb, bununla da insanların həyat keyfiyyətini artırıb. "Daily Ittehad", "World News", "Diplomatic News Agency"



The Humanitarian Footprint of the Heydar Aliyev Foundation in Pakistan

Islamabad, The Gulf Observer: The Heydar Aliyev Foundation, under the leadership of Azerbaijan's First Lady Her Excellency Mrs. Mehriban Aliyeva, has made significant contributions to the welfare and development of communities in need, not only in Azerbaijan but also in various friendly countries, including Pakistan. The Foundation's work in Pakistan has had a positive impact on the lives of thousands of individuals and communities. Through its unwavering dedication to social causes, the Foundation has strengthened the bonds between Azerbaijan and Pakistan, demonstrating that the example set by the Heydar Aliyev Foundation can inspire and guide semantic, sharing actions that contribute to the outstanding contributions to society.

In 2013, H.E. Mrs. Mehriban Aliyeva received the "Honorary Award of the Martyr Benazir Bhutto Women Protection Prize - 2013," a testament to her commitment and contributions to humanitarian causes. Subsequently, in 2015, she was awarded the "Ambassador of Goodwill" award. Under her leadership, the state-owned Pakistan Railways has established a significant milestone, as Her Excellency Mrs. Mehriban Aliyeva has received this esteemed award, which is a recognition of the Foundation's contribution to fostering international cooperation and promoting social inclusion. Overall, The Heydar Aliyev Foundation's work in Pakistan has had a positive impact on the lives of thousands of individuals and communities. Through its unwavering dedication to social causes, the Foundation has strengthened the bonds between Azerbaijan and Pakistan, demonstrating that the example set by the Heydar Aliyev Foundation can inspire and guide semantic, sharing actions that contribute to the outstanding contributions to society.

xəbər portallarında Heydər Əliyev Fondu humanitar səyələrinin Pakistandakı müxtəlif sosial rifah institutlarını, o cümlədən əlli üçün uşaq evləri və mərkəzlərini əhatə etdiyi qeyd olunur. Portalların dərc etdiyi məqalədə deyilir: "Pakistanın Beyt-ul-Maal Anemiya Mərkezinin təmiri və avadanlıqla təchiz edilməsi üçün maliyyə yardımı göstərən, eleca də Lahordakı "Edhi Homes" uşaq evində tədbirlər təşkil edən Fond, eyni zamanda, əhalinin həssas təbəqəsinə dəstek vermək və sosial inklüzivliyi təşviq etmək öhdəliyini nümayiş etdirir".

Məqalələrdə diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu Pakistanda sehiyyə, təhsil, infrastrukturun inkişafı və sosial rifahi əhatə edən geniş humanitar fəaliyyəti saysız-hesabsız fərdlərin və icmaların həyatına dərin təsir göstərib. Fond ehtiyacı olan insanlara xidmət etmək üçün böyük fədakarlıq göstərərək, həm də qardaş Azərbaycan ilə Pakistan arasında əlaqələri dəha da möhkəmləndirir.

"The Gulf Observer", "The Europe Today" informasiya portalları Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Pakistanın həyata keçirilən layihələrdən bəhs edərək yazıb: "Qeyd edək ki, Heydər Əliyev Fondu Pakistanda nümunəvi işləri diqqətdən kənar qalmayıb, onun rəhbəri cəmiyyətə verdiyi görkəmli töhfələrə görə təqdir və rəğbet qazanıb. Mehriban xanım Əliyevanın "Şəhid Benazir Bhutto Qadın Mükəmməlli Mükafatı – 2013"ə layiq görülməsi onun humanitar işlərə böyük sadıqlığının göstəricisidir. Daha sonra, 2015-ci ildə Azərbaycan ilə Pakistan arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi müstəsnə səylərə görə Fondu rəhbəri Pakistanın dövlət mükafatı olan nüfuzlu "Hilal-e-Pakistan" ordeni ilə təltif edilib. Bu mətəbər mükafatı alan ilk birinci xanım olan Zati-aliləri Mehriban xanım Əliyeva beynəlxalq əməkdaşlığın və xoşməramlılığın gücləndirilməsi istiqamətində fədakar səylərini davam etdirir".

YAP Mərkəzi Aparatında müşavirə keçirilib



Avgustun 26-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənəkənar seçkilərlə əlaqədar YAP-in Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının bütün seçki dairələrində səsvermə günü müşahidə aparacaq şəxslə-

rin təlimatlandırılması məqsədilə müşavirə keçirilib.

Seçki prosesinde müşahidəcilik institutunun rolü və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəcilərin hüquq və vəzifələrə barədə ətraflı izahat və məlumat verilib. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.

Türkiyəli ekspert: "Bakının BRICS-ə qoşulmaqla bağlı müraciəti Prezident İlham Əliyevin diplomatik məharətinin göstəricisidir"

Azərbaycanın BRICS-ə qoşulmaq üçün müraciət etməsi Prezident İlham Əliyevin diplomatik məharətinin və global arenada prosesləri proqnozlaşdırmaq qabiliyyətinin göstəricisidir. AZERTAC xəbər verir ki, bu fikri Türkiyə telekanallarından birinin efirində Ankaranın Başkənd Universitetinin professoru Hasan Ünal deyib.

Ünal diqqəti Ümummilli Lider Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin uzunmüddəti balanslaşdırılmış xarici siyasetinə, o cümlədən Rusiya ilə münasibətlərə çəkib. "Prezident İlham Əliyev siyasetə hər zaman balanslaşdırılmış yanaşma nümayiş etdirib və BRICS ilə bağlı qərar onun yüksək diplomatik istedadını və dünya proseslərini təhlil etmək bacarığını göstərdi", -deyə ekspert bildirib. Ankara universitetinin professorunun sözlərinə görə, Bakının BRICS ilə bağlı qərarı Türkiyə üçün de bir "yolgöstəricidir".

Fransa və bir sıra digər dövlətlərdən Ermenistana silah tədarükü ilə bağlı müqavilələrə münasibət bildirən Ünal qeyd edib ki, İrəvanda hakimiyət öz siyaseti ilə Rusiyadan tamamilə tecrid edile bilər və bu, Moskvanın regionda yalnız Bakı ilə əməkdaşlıq edəcəyinə getirib çıxaracaq. Professor vurğulayıb ki, münasibətlərin normallaşması, kommunikasiyaların açılı-



ması Azərbaycandan daha çox Ermenistana lazımdır, çünki İrəvandən ferqli olaraq, Bakı Ankara ilə alternativ əlaqə marşrutuna malikdir. Ekspert, eyni zamanda, qonşu ölkələr arasında ziddiyət-lərin aradan qaldırılmasında regional dialoqa söykənməyin vacibliyini qeyd edib və buna misal olaraq Türkiyənin daha əvvəl teklif etdiyi "3+3" platformasını göstərib. Onun fikrinə, Qərb regionda qarşılardırmanın tekçə Ermenistan vasitəsilə deyil, həm də Gürüstəndən istifadə edərək artırmaya çalışır, lakin Tiflis bu təhlükəni vaxtında anladı və Rusiya ilə münasibətlərə düşünülmüş kursla getməyə başladı. "Ümid edirəm ki, Gürüstən "3+3" platformasında iştirakla bağlı mövqeyinə yenidən baxacaq", -deyə ekspert bildirib.



Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fonduunun uşaqlar üçün təşkil etdiyi şənlikdə iştirak edib



Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduunun prezidenti Mehriban Əliyeva və Fonduun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhid övladları üçün Fond tərəfindən keçirilən şəlaləcə və istirahət programında iştirak ediblər.

AZERTAC xəbər verir ki, Heydər Əliyev Fonduun prezidenti Mehriban Əliyeva və Fonduun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla səhbət edib, onların təşkil edilən bu şənlilikle bağlı fikirləri ilə maraqlanıb, şəkillər çəkdiriblər. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və integrasiya təlimli internat məktəbinin sakinleri təessüratlarını bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyib, iştirak etdikləri oyunlar, oyləndikləri attraksionlar barədə danışıblar.

Xəzərin sahilində yerləşən "Dalğa Beach" istirahət məkanında təşkil olunan

tədbir çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva uşaq evlərində və internat məktəblərində tərbiye alan uşaqların el işlərindən ibarət sərgi ilə də tanış olub, onlara birgə rəsm çekiblər. Uşaqlar çəkdikləri rəsm nümunələrini Mehriban xanım Əliyevaya hədiyyə ediblər. Tədbir zamanı Mehriban xanım Əliyeva bu gün doğum günlərini qeyd edən şəhid övladları və uşaq evinin sakinləri ilə də görüşüb, onları təbrik edib. İnteqrasiya təlimli internat məktəbinin sakinləri təessüratlarını AZERTAC-la bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyiblər.

2 sayılı uşaq evinin 9 yaşlı sakini Rəvane Cümşüdova şənliliyin çox maraqlı keçidiyi bildirərək deyib: "Bura çox maraqlıdır, çoxlu yeni dost qazandım. Hər kəsə təşəkkür edirəm".

1 sayılı uşaq evinin sakini, 8 yaşlı Dinara İsgəndərova Lənkərandan Bakıya gəldiyini vurgulayaraq bildirib: "Şənliyə bacımla birlikdə qatılmışım. Əziz və dəyərli Mehriban xanım, dəstəyiniz üçün təşəkkür edirik".

2 sayılı uşaq evi sosial xidmət müəssisəsinin sakini Ayxan İbrahimov da təəssüratlarını bölüşərək qeyd edib: "Bu gün mənim üçün çox xoş oldu, uşaqlarla çox oyləndik. Təşkilatçılarla minnətdarlığımı bildirmək istəyirəm. Mən 6-ci sinifdə oxuyuram. Böyüyəndə karate üzrə çempion, həmçinin idman müəllimi olmaq istəyirəm".

Əkiz qardaşlar - 8 yaşlı Behbud və Davud İsmayılovadələr yaxşı oyləndiklərini vurgulayıblar. Riyaziyyat və təsviri incəsənə-

ti sevərək öyrəndiklərini deyən əkizlər bura da maraqlı rəsmələr çəkdiklərini bildiriblər.

İsti yay gündə uşaqlar hovuzda doyuncu oylənilər, animatorların iştirakı ilə rəqs edib, rəsm, oyun, "Face Art" və səmərəli istirahətləri üçün ayrılmış digər zonalarda müxtəlif oyləncələrə qoşulub, bacarıqlarını nümayiş etdiriblər. Uşaqlar birgə nahar süfrəsi arxasında növbəti sevincli anlar yaşayıblar. Birinci xanım Mehriban Əliyeva bu gün doğum günü olan uşaqlar üçün tort kəsərək onlara təqdim edib.

Balacaların sevimli qəhrəmanlarını canlandıran personajlar şənlilik iştirakçılarında unudulmaz həyəcan hissələri doğurub. Səhnəciklər, oynaq, şüx mahnilər, rəqsler bayram tədbirini daha da rəngarəng edib.

Tədbirlərin yekununda unudulmaz iştirahət gündündən xatire olaraq her bir uşaq Heydər Əliyev Fonduun hədiyyələri təqdim edilib.

SÜLH ÇAĞIRIŞI

Azərbaycan ədalətin tərəfindədir, dənizasırı ölkələrdən Avropaya, Asiyadan Amerika qitəsinə qədər ərazilərdə yaşayan insanların azad və müstəqil olmasını istəyir. Daxili işlərə qarışmağın yanlış olduğunu sözdə yox, əməldə sübut edir. Buna baxmayaraq bəzi münaqişələrdə kənar qüvvələrin "barmaq" rolu prosesin həllindən çox, onun uzanmasına, əksər hallarda isə problemin həll olunmamasına gətirib çıxarır. Azərbaycan boş vasitəçilikdən, çiy söhbətlərdən, təsirsiz danışqlardan kifayət qədər "pay"ını alıb.



*Bakı, İrəvan və Tiflisin Kiyevə məktubu
Rusiya ilə münasibətlərinə təsir etmədi*



ATƏT-in Minsk qrupunun heç bir nəticə verməyən vasitəçilik missiyası Ermənistana Azərbaycan torpaqlarını işgal altında daha çox saxlamaq imkanı qazandırib. Münaqişəni təkbaşına həll edən Azərbaycan Ermənistana danışqlarda ikitərəfli format seçməklə nə qədər doğru addım atdığını delimitasiya və demarkasiya prosesindən də anlaşıq ola.

Bu gün Ukrayna ilə Rusiya davam edən mührabədən yorğun düşübələr, özləri etiraf etməsələr de vasitəçilərə ehtiyac duyduqları hər hallarından bəlliidir. Mührabənin ilk aylarından Türkiye Qərbin basqlarına baxmayaraq vasitəçilik yükünün altına girdi və İstanbulda Rusiya və Ukrayna tərefini bir masa etrafına topladı. Mührabənin tezliklə bitəcəyinə inanınlar az olmasa da Avropanın məkrili və çirkli oyunu bu təmasları əngelləyə bildi. Qərbin tətbiq etdiyi çoxsayılı sanksiyalar Rusiyani danışqlardan imtinaya vadar etse də, sülhdən yana olanların ümidi dərhal dəfən etməyib. Hər iki tərəfə münasibətlərde maraqlı olan ölkələr tezliklə sülhün gələcəyinə inanırlar.

Cənubi Qafqaz nə istəyir?

"The Guardian" Kiyevin Rusyanın mərkəzine raket zərbələri endirmək planlarından yazarkən Azərbaycan, Ermənistən və Gürcüstan başçıları Ukraynanı Müstəqillik Günü münasibətlə təbrik ediblər. Xüsusiət, onun ərazi bütövlüyünü tanıldılarını və ikitərəfli münasibətlərin inkişafına ümidi etdiyilərini vurğulayıblar. Eyni zamanda, Qərbde Tbilisi Rusiya ilə flört etməkdə ittihad olunur, İrəvan və Bakı isə onunla müttəfiqlik münasibətlərindədir. "Azərbaycan və Ukrayna arasında zəngin ənənələrə malik dostluq münasibətləri mövcuddur. Tarixən bir-birini dəstəkləyən xalqlarımızın iradəsi bu gün dövlətlərə münasibətlərimizin əsasını təşkil edir", - deyə Azərbaycan Prezidenti İlham Əliyevin ukraynalı həmkarı

Vladimir Zelenskiyə ünvanladıği təbrikde deyilir.

Onun sözlerinə görə, iki ölkə arasında qarşılıqlı etimada və desteyə əsaslanan münasibətlərin hazırlı səviyyəsi, onların bir sira sahələrdə, xüsusilə enerji sektorunda səmərəli əməkdaşlığı qənətbəxəkdir. Bildiyiniz kimi, Bakı Kiyevə Rusyanın Ukraynanın enerji sistemine hücumlarının nəticələrini aradan qaldırmaga kömək edir. Eyni zamanda, bu yaxınlarda Rusya prezidenti Vladimir Putin Azərbaycana səfər edib. "Qeyd etmək istərdim ki, biz ölkələrimiz arasında qarşılıqlı əla-

Ermənistən və Ukrayna arasında münasibətlərin əsasını xalqlarımızın çoxəsrlik dostluğu və qarşılıqlı hörməti təşkil edir ki, bu da müxtəlif səviyyələrdə fəal qarşılıqlı fəaliyyətlə daha da asanlaşdırılıb. Ümidvaram ki, bizim birgə səylərimiz Ermənistən və Ukrayna arasında münasibətlərin daha da inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə töhfə verəcəkdir. Fürsətdən istifadə edərək, Zati-aliləri, Size möhkəm cansağlığı və uğurlar, dost Ukrayna xalqına sülh və ən xoş



qələrin səviyyəsindən çox razılıq", - İlham Əliyev deyib.

Azərbaycanın dövlət başçısı Ukraynanın Müstəqillik Günü münasibətlə ünvanladıği təbrik məktubunda "BMT Nizamnamesine, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq" onun ərazi bütövlüyünü dəsteklədiyi bir daha xatırladıb. İlham Əliyev həmçinin "dost Ukrayna xalqına" lazımi humanitar dəstək və yardımın göstərilməsi üçün bundan sonra da hər cür səy göstərmək niyyətində olduğunu bildirib. Əminəm ki, Azərbaycan-Ukrayna dostluğunun və etibarlı tərəfdəşləq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - deyə dövlət başçısı qeyd edib.

Ermənistənın baş naziri Nikol Paşinyan qonşusundan geri qalmayıb. "Sizi Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətlə ürekdən təbrik edirəm.

hakimiyyəti münasibətləri yaxşılaşdırmaq isteyir, respublika münasibətini dəyişməlidir. "Gürcüstan Rusiya ilə münaqişəyə girməmək üçün mümkün qədər Ukraynadan uzaq durmağa çalışır. Öz növbəsində Ermənistən və Azərbaycan özlərini son dərəcə praqmatik aparırlar. Onlar Ukrayna ilə münasibətlərindən çıxarılmış siyasetlərini gücləndirmək üçün istifadə edirlər. Üstəlik, Bakı məsələsində Rusiya buna anlayışla yanaşır, İrəvan məsələsində isə KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvü olduqları üçün qısqanlıqla yanaşır. Ola bilsin ki, Gürcüstan da eyni şəkildə manevr etmək istədi, lakin bunun üçün onun imkanları azdır, cünki o, artıq Qərb strukturlarına integrasiya yolu ilə kifayət qədər uzaqlaşıb. İndi isə əksinə, geri çekilmə isteyir", politoloq Aleksey Makarkin deyir.

Öz növbəsində, MDB Ölkələri İstifadənin direktör müavini Vladimir Jarixin təbrikdə faciə yaratmamağa çağırır. "Bildiyiniz kimi, Rusiya Ukraynaya mühari-



be elan etməyib, xüsusi hərbi əməliyyat keçirir. Eyni zamanda, Kiyev müxtəlif ölkələr, o cümlədən KTMT-yə daxil olan ölkələrlə diplomatik əlaqələr saxlayır. Sonda o, milli bayram münasibətilə təkcə Qafqaz respublikalarından deyil, həm də Belarusun rəhbəri, Moskvanın en yaxın müttəfiqi Aleksandr Lukaşenkonadan təbrikler alıb. Onlar bunu diplomatik ənənə çərçivəsində edirlər", - Jarixin qeyd edib. Onun sözlerinə görə, bu, vəziyyətin ikililiyini göstərir: hərbi əməliyyatlar davam edir, amma mühabibə yoxdur. Əgər forma və məzmun eyni olsayıdı, Rusyanın tərəfdəşləri hansı tərəfdə olduğunu seçməli idilər. "İndi onlar Rusiya ilə dost olmaq və Ukrayna ilə münasibətləri davam etdirmək imkanına malikdirlər", - ekspert vurğulayıb.

Ermənistən Rusyanı sülhü pozmaqdə ittihad edir

Rusyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistən Cənubi Qafqazda neqliyyat kommunikasiyalarının açılmasına təxribat tərətməsi ilə bağlı bəyanatı erməni tərefinin kəskin etirazına səbəb olub. Ermənistən Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyanın sözlərinə görə, Sergey Lavrov "Rusya Federasiyasının Ermənistənla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində konstruktiv iştirakına şübhə ilə yanaşır". Bu bəyanat Ermənistən 2020-ci il noyabrın 9-da Moskva, İrəvan və Bakı arasında Rusiya FTX-nin nezarəti altında Ermənistən Zəngəzur (Sünik) bölgəsindən keçən kommunikasiyaların blokunun açılmasını nəzərdə tutan üzərəfli sazişlərin icrası barədə əsaslı şəkilde danişmaq istəmediyi nümayiş etdirdi. Alternativ olaraq İrəvan Qərbin dəstəyi ilə özünün "Dünyanın kəsişməsi" nizamlama planını təklif edir.

SÜLH ÇAĞIRIŞI



Əvvəli-Səh-5

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı bu ölkənin xarici işlər naziri Sergey Lavrov regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair razılaşmaların uğursuluğuna görə Ermənistanın məsuliyyət daşıdığını deyib. Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu açıqlamaya cavab verərək, rusiyalı nazırın qiymətləndirmələrini "açıq-aşkar qərəzlə" və "daha çox hörmətsizlik" adlandırdı. "Qeyd etməye bilmərik ki, Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin bəyanatı neinki açıq-aşkar təessüs doğurur, həm də Rusiya Federasiyasının Ermənistanla Azərbaycan arasında münasibələrin nizamlanması prosesində konstruktiv iştirakını şübhə altına alır", - deyə Ani Badalyan xəbərdarlıq edib. Onun sözlərinə görə, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli ikinci Qarabağ müharibəsindən sonra imzaladığı bəyanatda "bir dənə də olsun əsas məqam yoxdur ki, dönməz şəkildə pozulması". İrəvan Moskvani razılaşmaları yerinə yetirməkdə ittiham edir.

Sergey Lavrovun Ermənistanın İrəvanda qəzəb doğuran təxribatı ilə bağlı şəhri Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. "Biz sülh müqaviləsinin tezlikle bağlanması və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təessüflər olsun ki, Ermənistanın Sünik (Zengəzur) bölgəsindən keçən kommunikasiyalara gəlince, baş nazır Nikol Paşinyanın imzaladığı müqaviləni sabotaj edən məhz Ermenistan rəhbərliyidir. Bele bir mövqenin mənəsinin ne olduğunu anlamaq çətdir", - Sergey Lavrov bildirib. Onun sözlərinə görə, "əsas odur ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə eldə edilmiş üçtərəfli sazişlər silsiləsinin ruhuna və hərfinə əməl edək. Onlar vəziyyətin bütün aspektlərini, eləcə də onun nehayət və tam həlli üçün həll edilmələri məsələləri ehəte edir".

Moskva və İrəvan arasında nəqliyyat kommunikasiyalarının bağlanması ilə bağlı həll edilməmiş probleme görə bir-birini məsuliyyətə cəlb etmək cəhdil ilə baş verən yeni atışma üçtərəfli bəy-

natın mətninin şərhində və tərəflərin öhdəliklərində əsaslı fərqləri ortaya qoydu. Ərazisinin əsas hissəsini Naxçıvanla birləşdirməyə çalışılan Azərbaycan Ermənistandan keçməklə Zengəzur nəqliyyat dəhlizinin çəkilməsindən israrlıdır. Öz növbəsində İrəvan bu nəqliyyat dəhlizi ideyasi ilə razılaşmış və Ermənistanın suverenliyi altında olan ərazisindən Azərbaycan üçün yol açmağa hazır olduğunu bəyan edir.

Mübahisənin kökündə duran 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndində deyilir: "Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarıllacaq. Ermənistan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklerin hər iki istiqamətdə manəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycanın qərəb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərəb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi təmin ediləcək".

2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra Ermənistan tərəfi bu sənəddə "Zengəzur dəhlizi" sözlərinin olmadığını israr etməyə başlayıb. Bu hal İrəvanda Rusiya tərəfinin nəzarəti altında olan Zengəzur (Sünik) vasitəsilə Azərbaycanın əsas hissəsi arasında nəqliyyat marşrutunun çəkilməsi haqqında razılaşmadan imtina etmek üçün kifayət qədər əsas hesab olundu.

Zengəzur dəhlizi haqqında

Zengəzur dəhlizi Azərbaycanın qərəb rayonları ilə onun eksklavi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etmək üçün Ermənistanın eyniadlı rayonu ərazisindən təxminən 40 km uzunluğunda marşrut layihəsidir. Sovet dövründə belə dəhliz mövcud idi:

magistral və Zaqafqaziya dəmir yolunun bir hissəsi Azərbaycanı Naxçıvanla birləşdirdi. SSRİ dağlarından və Qarabağda müharibə başlayandan sonra bu ərazidə rabitə dayanıb. 2020-ci ilin noyab-



rında ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Bakı Zengəzur dəhlizinin yaradılmasına hazırlaşmağa başlayıb.

Öz növbəsində İrəvan Zengəzur dəhlizinin Ermənistanı İranla sərhəddən kəsəcəyindən ehtiyat edir. Bakı bu sahədə gömrük nəzarətinin olmamasını tələb edir, lakin Yerevan bunu qəbul edilməz hesab edir və bunu öz suverenliyinin pozulması kimi qiymətləndirir. 2021-ci ildə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə regionda kommunikasiyaların qarşısının alınması üçün üçtərəfli işçi qrup yaradılıb. 2024-cü ildə sülh müqaviləsinin hazırlanmasının son mərhələsində Bakı və İrəvan Zengəzur dəhlizi ilə bağlı bəndin sülh müqaviləsi danişqlarından çıxarılmasına razılaşıblar.

Ötən ilin noyabrında Ermənistan Milli Təhlükəsizlik Şurası regional və beynəlxalq əhəmiyyətli yolların və digər kommunikasiyaların təhlükəsizliyinə nəzarət etmek üçün öz bölməsini yaratmaq qərarına gelib və bu, Moskvanın mənfi reaksiyasına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi

Mariya Zaxarova bununla bağlı xatırladıb: "Üçtərəfli sazişlərə uyğun olaraq, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin sərhəd xidməti həyata keçirməlidir".

Ermənistanın üçtərəfli bəyanatın 9-cu bəndində qeyd olunan Rusyanın nəzarəti altında nəqliyyat kommunikasiyalarının açılmasının ilkin modelinin həyata keçirilməsindən uzaqlaşmaq istəyi Bakıda da vurğulanıb. "İndi isə, belə demək mümkünsə, bu vəziyyətdən xilas olmaq isteyirlər. Amma bu mümkün deyil. Naxçıvan Muxtar Respublikası ilə yol elaqəsi yaratmaq imkanını engelləyirlər. Bu davranış, əlbəttə ki, çox məyu-

Badalyan əlavə edib ki, "Dünyanın kəsişməsi" artıq beynəlxalq arenada geniş tanınır və həmcinin bir neçə dəfə Rusiya Federasiyasının rəsmilərinə təqdim olunub".

Nikol Paşinyan "Dünyanın kəsişməsi" layihəsinin əsas vəzifəsini belə müyyən edib: "Ermənistan, Türkiye, Azərbaycan və İran İslam Respublikası arasında avtomobil yollarının, demir yollarının, boru kəmərlərinin, kabelərin, elektrik enerjisinin təmiri, tikintisi və istismarı yolu ilə kommunikasiyaların açılması". Bu arada, "Dünyanın kəsişməsi" strategiyanın 2-ci prinsipi 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndi ilə birbaşa ziddiyyət təşkil edir. Nikol Paşinyanın planında vurğulanır ki, "hər bir ölkə öz dövlət qurumları vasitəsilə öz ərazisində sərhəd və gömrük nəzarətini həyata keçirir, həmcinin infrastrukturun təhlükəsizliyini, o cümlədən malların, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin edir. Yaxın vaxtlarda Ermənistanın hüquqməhafizə sisteminde xüsusi bölmə yaradılacaq ki, onun funksiyası Ermənistan ərazisindən keçən beynəlxalq kommunikasiyaların, onların ərazisindən keçən malların, nəqliyyat vasitələrinin, təbii ki, insanların təhlükəsizliyini təmin etmək olacaq".

Ermənistanın baş naziri Tbilisiye səfərindən qısa müddət sonra, keçən ilin noyabrında prezident Emmanuel Makronla danışçılar aparmaq və 6-ci Paris Sülh Forumunda iştirak etmək üçün Fransaya səfərə gedib. Məhz orada Avro-Atlantik birliyin yüksək vəzifəli siyasetçilərinin iştirak ilə "Dünyanın kəsişməsi"nin daha ətraflı təqdimatı keçirilib. Görünür, Parisdəki görüş Ermənistan XİN-in rəsmi nümayəndəsinə İrəvanın



sədicidir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprelində bəyan etmişdi.

Bu arada Ani Badalyan kommunikasiya problemlərini həll etməyə hazır olduğunu təsdiqləyib, ancaq başqa plan əsasında. Onun fikrincə, bu plan İrəvanın təklif etdiyi "Dünyanın kəsişməsi" layihəsi olmalıdır. "Biz təsdiq edirik ki, bu layihə çərçivəsində regional kommunikasiyaların açılması sözün əsl mənasında hər an baş verə bilər", - deyən xanım

planına "geniş dəstək" elan etməyə imkan verib. Moskva və Bakı isə Ermənistan planını nizamlama üçün əsas hesab etmir. İrəvan Rusiyadan uzaqlaşaraq Avropa Birliyinə doğru gedir, amma hələlik yalnız sözde.

Prezident Putinin Bakıya səfərindən sonra İrəvanla Moskva arasında yeni gərginliyə baxmayıaraq, Rusiya tərəfi yenidən Ermənistanı integrasiya əlaqələrini pozmamağa çağırıb.

V.VƏLİYEV



Zəfər qazanmış və yeni reallıqlar yaratmış Azərbaycan mina terrorundan əziyyət çəkir. "Bu gün mina və partlamamış hərbə sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafə, ətraf mühitə, mədəni irsə, münəqşədən sonrakı bərpa və inkişaf təşəbbüslerinə və nəticə etibarilə Dayanıqlı İnkışaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir.

Azərbaycan işğaldan azad olmuş ərazilərdə mina xəritələri üçün Ermənistana müraciətlər etse də, Ermənistən rəsmiləri əvvəlce bu cür xəritələrin mövcudluğunu inkar edib. Ermənistən sonradan verdiyi xəritələrin Azərbaycanın işğaldan azad etdiyi ərazilərin yalnız 5 faizini əhatə etdiyi və onların yalnız 25 faiz dəqiq olduğunu müəyyən edilib. Lakin Ermənistən əlində olan bütün xəritələri verdiyini iddia edir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın döyüş meydanında qazandığı Zəfər bütün dünyaya yayıldı və ölkəmizin qısa bir zamandakı hərbə eməliyyatı, taktikası dünya ölkələri tərefindən böyük maraqla qarşılandı.

"ÖLKƏ ƏRAZİSİNİN TƏXMINƏN 12 FAİZİ İLKİN QİYMƏTLƏNDİRİMLƏRƏ GÖR 1,5 MİLYON MINA VƏ NAMƏLUM SAYDA PARTLAMAMış HƏRBİ SURSATLARLA ÇIRKLƏNDİRİLİR"

Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə cəbhədə Ermənistən silahlı qüvvələrinə sarsıcı zərbələr vurmaqla, onları torpaqlarımızdan "iti qovan kimi" qovaraq məğlub etməsi 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın azad olunması ilə nəticələndi. Azərbaycan Prezidentinin bildirdiyi kim, Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistən tərefindən işğali nəticəsində ərazilərinin minalarla çırklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çırklənmiş ölkələr sırasındadır, "Ölkə ərazisinin təxminən 12 faizi ilkən qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayıda partlamamış hərbə sursatlarla çırkləndirilir".

Artıq Azərbaycan işğaldan azad olunan torpaqların abadlıq-qurucuqluq işlərinə başlayıb. Heyata keçirilən layihələr bu ərazilərin dırçəlməsinə səbəb olur. Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrini birində bildirdiyi kimi, "Biz çox böyük sürət götürmüştük və əsas məqsədimiz keçmiş qaćqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər. Men bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas manəəmiz, əsas rəqibimiz zamanıdır".

Təbii ki, qısa bir zaman məsafəsində bütün ərazilərin tam abadlaşması bir qədər çətindir. Belə ki, erməni təcavüzkarları işğal altında olan ərazilərimizi darmadağın edərək xarabazarlıqlara çeviriblər. Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi fikirləri xatırlatmaq yerinə düşər. "Mən Bakıdan Füzuliyyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçın qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərefdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb", - deyən Prezident qeyd edib ki, dağııntılarının miqyası elədir ki, insan, sadəcə, mat qalır: "Axi, bu ərazi sahəsinə görə Livana bərabərdir. Təsəvvür edin, dünyada heç də ən kiçik olmayan bir ölkənin Livanın ərazisine bərabər ərazini tikmək, abadlaşdırmaq lazıim gələcək. Bunu, sadəcə, təsəvvür etmək üçün dedim. Orada heç nə yoxdur, nə yol var, nə işq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə". Bəli, belə bir vəziyyətdə olan torpaqlarımıza qovuşduq.

VƏTƏNDƏŞLƏRİMİZİN HƏYAT VƏ SAĞLAMLIQLARI ÜÇÜN CİDDİ TƏHLÜKƏ MƏNBƏYİ

Bu gün həmin ərazilərdə genişmiqyaslı layihələr icra olunur. Bir sıra magistral avtomobil yolları, dini-tarixi abidələr, infrastruktur layihələri icra olunub və bu davamlı həyata keçirilir. Yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları salınır.

Əlbətə ki, bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Ermənistən basdırıldığı minalar məlki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyat üçün ciddi təhlükə törədir və ya azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişafə mane olur. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız mina qurbanı olub, onlardan 65-i həlak olub, 285-i ağır yaralanıb. Ümumiyyətkdə, Ermənistən Azərbaycana qarşı hərbə təcavüzünün başladığı dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının 357-si uşaq, 38-i isə qadınlar təşkil edir. Əlbətə ki, bu xəritələri verilməsi işğaldan azad edilmiş ərazilərdə tikinti və yenidənqurma layihələrini tez bir zamanda reallaşmasına səbəb olar.

Azərbaycan minadan əziyyət çəkən bir dövlətdir. Azərbaycan Ermənistən tərefindən ərazilərimizin 30 ilə yaxın davam edən hərbə işğalı zamanı, habelə hazırkı postmunaqişə dövründə mina təhdidindən əziyyət çəkən, coxsayılı mina qurbanları verib. Ermənistən tərefində hətta postmunaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, vətəndaşlarımızın həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.

44 günlük Vətən müharibəsi və münaqişənin bitmesindən sonra belə Ermənistən üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdiriləməsi

Azərbaycan minalardan əziyyət çəkən ölkədir

məqsədilə istifadə edib. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhəmərəli qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldıq fəktinin aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son on illiklər ərzində Ermənistən tərefindən guya minaların istehsal və ixrac olunmadığı baredə bayanatların heç bir əsasının olmadığını nümayiş etdirib. Ermənistən tərefindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmunaqişə dövründə ümumiyyətkdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər məlki şəxs, 15 nəfər hərbçi qulluqçu olmaqla, 65 nəfər həlak olub. İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş temas xəttindən kənarda, xüsusi məlki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdiyi məkanlarda baş vermesi Ermənistən mina təhdidinin məqsədönlü şəkildə məlki əhali arasında itki-

Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Qrup ötən ilin sentyabr ayında fəaliyyətə başlayıb.

Azərbaycan bu istiqamətdə ardıcıl işlər görür. Xatırladaq ki, ötən ilin mayın 25-də Ağdamda "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilmişdi. Keçirilən konfrans mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmərəlik nümayiş etdirərək, yeni tərəfdəşləqlər qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlanmaq üçün bir imkan yaratmaqdə əhəmiyyətlidir. Konfransda 51 ölkəni təmsil edən 160-a yaxın rəsmi şəxs - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisi rəhbər heyeti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumlar, eləcə də Azərbaycanda akkredite olunmuş diplomatik korpus nümayəndələri iştirak ediblər. Ağdamda keçirilən konfransda münaqişə-



rin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistən tərefindən azərbaycanlılara qarşı mövcud etnik nifrat və düzümsüzlüyün növbəti təzahürürdür.

İşğaldan azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Təhlükəsiz hərəkət üçün yollar minalardan təmizlənir. Onu da qeyd edək ki, mina partlayışları nəticəsində həyatını itirən insanların sayının artması nəticəsində Ermənistən minalananmış ərazilərin xəritələrini verməyə məcbur etmək məqsədi ilə Azərbaycan tərefindən dünya ictimaliyətinə, beynəlxalq qurumlarla və təşkilatlarla, o cümlədən BMT-nin Baş Katibliyinə, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa Şurasına və Avropa İttifaqına müraciət ünvanlanıb.

MİNALARIN TƏMİZLƏNMƏSİ PROSESİNDE ƏN BÖYÜK ÇƏTİNLİKLƏRDƏN BİRİ XƏRCLƏRDİR

Azərbaycan Prezidentinin bildirdiyi kimi, Azərbaycan öz mina probleminə paralel olaraq, beynəlxalq ictimaliyətin diqqətini bu məsələyə cəlb etmək üçün coxsayılı təşəbbüsərlər çıxış edib. "Bildiyiniz kimi, keçən il ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkışaf Məqsədi olaraq rəsmən elan etmişdir və bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkışaf Məqsədi kimi qəbul edilməsi istiqamətində tərəfimizden davamlı iş aparılır. Eyni zamanda,

dən zərər çəkmış bölgələrdə infrastrukturun təhlükəsiz bərpası, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıtması, regionda davamlı sülhün bərqərar olması, habelə investisiya programlarının həyata keçirilməsi üçün humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyəti və Dayanıqlı İnkışaf Məqsədləri ilə birbaşa bağlılılığı ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə reallaşan konfransın əsas məqsədi ölkəmizin üzləşdiyi mina probleminin miqyası və töretdiyi fəsadları beynəlxalq ictimaliyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan terəflərin diqqətine çatdırmaqdır. Bundan başqa, problemin qlobal xarakter daşıdığını nəzərə alaraq, konfrans humanitar minatəmizləmə üzrə milli və qlobal Dayanıqlı İnkışaf Məqsədinin təqdim edilməsini, bu istiqamətdə birgə tərəfdəşləq və dəstəyin gücləndirilməsini hədfləmiş oldu.

Minaların təmizlənməsi prosesində ən böyük çətinliklərdən biri xərclərdir. Beynəlxalq Qırızı, Xaç Komitəsinin məlumatına görə, minanın istehsalının ucuz (3-75 dollar) olmasına baxmayaraq, bir minanın çıxarılmasının dəyəri 300 dollardan 1000 dollara qədər dəyişir. Ermənistən minalananmış sahələrin tam xəritələrini verməsə də, bu gün artıq Azərbaycan işğaldan azad olunan ərazilərde abadlıq-quruculuq işlərini davam etdirir.

Zümrüd BAYRAMOVA

BMT TŞ daimi üzvlüyünə yeni ölkələr qəbul edilə bilərmə?



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının təcili və köklü islahatlara ehtiyacı olduğunu bildirib. Administrasiyasının məlumatına görə, o, bu barədə təşkilatın baş katibi Antonio Quterreşa müraciətində yazıb. "Qlobal sülh və təhlükəsizliyin təmin edilməsi üzrə öhdəliklərinə yerinə yetirməkdən uzaq olan BMT Təhlükəsizlik Şurasının strukturunu köklü şəkildə dəyişdirilməlidir.

Biz ədalətli beynəlxalq sistem və müasir şərtlərə cavab verən BMT Təhlükəsizlik Şurası üçün səy göstərən bütün dostları destekləməyə davam edə-



cəyik", - bəyanatda deyilir.

Ərdoğan əlavə edib ki, Afrika qitəsinə də bu ədalətli sisteme töhfə vermək imkanı verilməlidir. O, köhne "dünya 5-dən böyükdür" düsturunu təkrarlayıb və bunu hər fürsətdə dediyini qeyd edib. Maraqlıdır, praktikadə hansı konkret addımlar BMT Təhlükəsizlik Şurasına yeni ve daha düzgün məzmun vərə bilərdi? Türkiye prezidenti ne demək istəyir? O, əvvəller demişdi ki, mövcud kritik vəziyyətdən çıxış yolu BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin - rəsmi olaraq nüvə silahına malik olan 5 fövgədövlətin tərkibinin genişləndirilməsindən keçir. Bu sistemin təkmillesdirilməsi üçün hansı tədbirlər görülebilər?

Tanınmış xarici ekspertlər bu məsələ ilə bağlı fikirlərini Caliber.Az-a açıqlayıblar. Şəhərləri oxucularımıza təqdim edirik.

Amerikalı politoloq Endryu Koribko hesab edir ki, BMT Təhlükəsizlik Şurasında islahatlar yalnız 5 daimi üz arasında onlara daha kimin qoşulacağı və yeni üzvlərin hansı ardıcılıqla qəbul ediləcəyi ilə bağlı konsensus əldə edildikdən sonra verəcək.

"Onların hamisi islahatın zəruriliyi ilə razılaşır və Afrikənin qoşulmasının tərefdarıdır, lakin hansı Afrika ölkəsinin və ya ölkələrinin qoşulacağı ilə bağlı suallar yaranır. Bu yeri müəyyən bir ölkə götürmək evezinə Afrika İttifaqı qazana bilərmi? Əgər belədirsə, necə işləyəcək? Daimi Afrika kreslosunu tutan ölkələr

necə rotasiya əsasında dəyişəcək? Məsələn, Misir, Efiopiya, Nigeriya, Cənubi Afrika kimi Afrika ölkələri", - ekspert deyir.

Yeni üzvlərin qəbulu ardıcılığına gelincə, Braziliya, Almaniya, Hindistan, İndoneziya və Yaponiya kimi digər nami-zədlər, əgər Afrika ölkəsi onlardan əvvəl BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsa, özlərini təhqir olunmuş hiss edə bilərlər, - dedi. "BMT TŞ-nin 5 daimi üzvünün də nəzərə alınmalı olan öz milli maraqları var. Məsələn, Rusiya Hindistanın mümkün qədər tez qoşulmasını istəyir, lakin Çin həll olunmamış sərhəd mübahisəsi və Qlobal Cənubda liderlik uğrunda daha böyük rəqabət səbəbindən soyuqqanlı davranışın.

Çin də tarixi rəqibi Yaponianın heç vaxt qoşulmasını istəmir, xüsusən də BMT Təhlükəsizlik Şurası sülhü qorumaq və Tokionun Asiyada təhrik etdiyi kimi başqa bir dünya mühəharibəsinin qarşısını almaq üçün yaradıldı.

Nəzərə alınmalı digər amil Rusiya, Çin və Qərb arasında sektordaxili rəqabətdir. Hər bir faktiki blok yeni üzvlərin aralarındaki tarazlığa necə təsir edə biləcəyini ölçür. Bu hesablamlar üzvlük üçün müraciət edenlərin və digər ölkələrin xarici təzyiqindən asılı deyil", - politoloq deyir.

Bundan əlavə, o hesab edir ki, beynəlxalq münasibətlərdə mövcud böhran həm də digərlərinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri səviyyəsində təmsilciliyin olmaması ilə bağlı deyil.

"Artıq problemlər üzrə razılığın əldə olunmaması onların həllinə əsas manədir və veto hüququna malik ölkələrin sayının artırılması buna nail olmaq üçün səyləri dəha da çətinləşdirəcək. Öz nüvə həmkarlarından biri onu pozmaqdə ittiham edildikdə, daimi üzvlər üçün beynəlxalq hüququn tətbiqi də çox çətindir.

Birleşmiş Ştatlar İraqı işğal etdiğdə və ya Rusiya Ukraynada əməliyyata başlayanda BMT Təhlükəsizlik Şurası öz təbiətine görə hərəkətə keçməkdə aciz idi və tərəflərin hər biri buna beynəlxalq hüququnu olduğunu iddia edirdi. O zaman ABŞ-in Rusiyaya sanksiya tətbiq etmək və Ukraynani silahlandırmaq üçün həmfikir ölkələr arasında "istəklilərin koalisiyaları"

yaradıla bilər, lakin Rusiya kimi dövlətlər bu cür addımların beynəlxalq hüquqa zidd olduğunu düşünürler, çünkü onlar beynəlxalq hüquqa ziddir. Bu, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmişdir.

Dünyanın hazırda bu qədər qeyri-sabit olmasının səbəbi ABŞ-in birqütbülli hegemonluğunun geri dönəməş şəkildə azalması və onun ardınca tam çoxqütbülli dünya nizamının həle yaranmamasıdır. Əksər ölkələr liderlərinin obyektiv milli maraqları kimi qəbul etdiyi şəyələri qəbul edilən kollektiv maraqların hesabına prioritetləşdirir, çünkü bu hiper-rəqabetli mühitlərdə beynəlxalq etimad təbii olaraq püşləşir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayıının saxlanılması və ya artırılması bu dinamikanı dəyişməyəcək.

Bununla belə, Türkiyə prezidenti Ərdoğan kimi liderlərin BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti haqqında danışmağa davam etməsi ictimaiyyət üçün yaxşıdır, çünkü qlobal əksəriyyət orada daimi səviyyədə təmsil olunmur. Bu fikirlər düzəndir, lakin belə bir islahati həyata keçirmək çox çətindir. Bu ritorika özü fundamental alqışa layiqdir, lakin bu cür vəzifələrin həyata keçirilməsinin mümkünlüyü hələ də bəzi şübhələr yara-



dır", - amerikalı analistik yekunlaşdırıb.

Polşali analistik, Torun Nikolay Kopernik Universitetinin Siyasi Elmlər və Beynəlxalq Tədqiqatlar Fakültəsinin professoru Roman Bakker qeyd edir ki, Türkiye prezidenti BMT Təhlükəsizlik Şurasında islahatlara dair hazırlı çağrılarında 2023-cü ilin dekabrında verdiyi bəyanatı böyük ölçüdə təkrarlayıb.

"Ərdoğanın ikinci Dünya Müharibəsindən sonra dönyanın dəyişdiyi və ümumiyyətə, bu yeni dönyanın ədalətli olmalı olduğu ilə bağlı açıqlamaları ilə hamı razılaşacaq. Bununla belə, əlavə suallar yaranır. Müasir dönyanın necə dəha ədalətli olması ilə bağlı fundamental suala Ərdoğanın yeganə cavabı budur ki, Afrikanın da Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bir nümayəndəsi olmalıdır. Belə olan halda dərhal sual yaranır: bu necə dövlət olmalıdır? Misir Cənubi Afrikaya, yoxsa Konqoya Keniya razı olacaq? Və növbəti sual budur - əgər Afrika ölkəsi varsa, niyə Hindistan olmasın? Və hamı bu son məqamlı razılaşsara, Pakistanın bu gruba daxil edilməsi şərt olmazdır? Pakistan qeyri-rəsmi də olsa, həm də nüvə dövlətidir. Nüvə silahına sahib olmayı meyar kimi qəbul etsək, hamı İsrail (bu barede danışmasa da, var) və İranla (illərdə deyir ki, tezliklə ona sahib olacaq) razılaşacaqmı? Mən Şimali Koreya haqqında heç danışmiram", - polşali professor deyir.

Təhlükəsizlik Şurasının strukturunda islahatlar aparmağa çalışmaq əbədi hərəkət maşını yaratmaq kimi bir şeydir: hamı bunun əla olacağını bilir, lakin onun işləyəcəyinə az adam inanır, - Bakker deyib.

Tərcümə - Elçin Bayramlı



Ölüm son deyil

Lala Mehrali

Günə kədərli xəbərlə başlamağa alışdıq, böyük təssüsəf hissi ilə işləməyə, gün boyu nakam köçən tanışımızı xatırlayaraq kədərlənməyə də həmçinin. Nəsiman Yaqublunun ölüm xəbərini aldıq bu gün də. "Alım öldü, aləm öldü" bu gün. Ölüm bizdən ölçəyinə ehtimal verməyəcəyimiz insanları alıb aparır. Dünən söhbətləşdiyimiz, deyə-gülə ayrıldığımız adamlar axşam yatar, səhər oyanır. Qəfil qızaya tuş gələn nə qədər insan ayrıılır aramızdan. Xəstəliyindən bixəbər olduğumuz dostlarımız çoxalır, sizcə də elə deyil? Uzun illərdir tanıdığımız insanların aylardır xəstə olduğunu, amma hamidən gizlətdiyini öyrənəndə o artıq bu dünyadan getmiş olur. Dünən vardılar, bu gün yox...

Ölümün mütləq son və yeni başlangıç olması barədə çox yazılıb, həqiqi ruhi biliklər, böyük filosoflar, mütəfəkkirler bu barede şəhərlər verib. Ölüm yox olmaq deyil, yenidən doğulmaqdır. Əgər təsadüfü kimdənse "ölümən qorxursanmı?", - deyə soruşsaq cavabı bəlliidir: "qorxuram". Çünkü ölüm bilinməzdir, naməlumdur, gedib görmədiyimiz, tanımadiğimiz yerdir. Biz ölümənən sonrakı qeyri-müəyyənlikdən qorxuruq. İllərlə bize aşilanın cəhənnəmdən, qır qazanından, qəbir ezəbindən, ölüm anında yaşaya biləcəklərimizdən qorxurug.

Bizə həqiqi ruhi biliyi, ölümün son olmadığını, ölümün, əslində, qurtuluş olduğunu izah etmədilər, elm və dinlər bir-biri ilə boğuşmaqdan buna fürsət tapmadı. İnsan yaranışının hər dövründə ilahi inanca, ümidi, siğınmaya, inanmaya, işiğa ehtiyac duyub. Dinlər və ruhi biliklər də məhz bu ehtiyacdən yaranıb. Din ruhi bilik verməlidir və əgər bunu bacarmırsa məhvə məhkumdur. Din Tanrıdan, yaradılışdan, ruhdan bəhs etməlidir, insanlara bu haqda bütün suallarını cavablaya biləcək dərinlikdə olmalıdır. Din Tanrı qatından danışmalıdır, Tanrıni təsvir etməlidir, onun dərgahının özüllüklerindən bəhs etməlidir.

Din qorxu və xof aşılamağalıdır, din ibadət etməyəni qır qazanında, cəhənnəm odunda yanmaq ilə hədələməmelidir. Din ibadət edənə maddi həzərlər vəd etməlidir, mömin olana süd çayı kənarında qızıl taxt boyun olmamalıdır. Ömrünü ibadətə həsr edən həqiqi mömine 40 məlaikə verəcəyi barede şirnəkləndirməmelidir. Axı bütün bunlar maddi həzdir, əgər din öz mömin bəndəsinə bunları vəd edirə, bu, o deməkdir ki, sən Tanrı qatına layiq deyilsən. Axı o maddi deyil, ruhi bilik axılarınsa bu vədlərə aldanmamalısan.

Ölümən qorxmayan insanlar kamilləşmiş insanlardır. Kamillik təhsilə, savadla olmur, ömrü boyu yaşadığı kənddən çıxmayan, amma kamilliyyin ən uca nöqtəsinədək yüksələn insanlar bilir ölümün qorxulu olmadığını. Biz, əslində ölümən yox, əzizlərimizi tərk edib getməkdən qorxuruq. Sevdiklərimizi bir dəha görə bilməkdən, onlara toxuna bilməkdən qorxuruq. Axı sevgimizi toxunmaqla, tumarlamalıqla, öpməklə, qucaqlamalıqla göstəririk adətən. Biz sevgimizi maddi həzərlə üzərində qururq, çünkü insanlar maddi olmayan heç nəyə inanır. Yüz dəfə "sevirem" de, sevdiyin tumar gözləyir. Bilmirik axı, həzərlər maddi olduqca insanlar cılızlaşır.

Ölümən sonra da ölməmək üçün yaşlı insan olmaq şartdır. Çox rastlaşıraq, biri rəhmətə gedir, arxasında rehmet yerine, lənet oxuyurlar. Amma ölümün elliklə üzüldüyüümüz, kədərləndiyimiz insanlar da çıxdur - evindən yox, elindən gedən insanlar. Ölümün də şərəflisi gözəldir. Ölümündən sonra da yaşayan insanlar çox olayı kaş...

Azərbaycanla müstəmləkə ölkələri arasında fikir ayrılığı dünya birlüyü tərəfindən fərqli qarşılanır. Əksər ölkələr Bakının addımlarını xalqların öz müqəddarətini təyin etmə hüququ baxımından təqdir etdikləri halda, Avropanın bəzi dövlətləri baş verənlərin daxili məsələ olduğunu əsas gətirərək Azərbaycana qara yaxmağa çalışırlar. Ötən il Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəciliğin siyasetinin aradan qaldırılması yolları, Afrika qıtasında və dönyanın müxtəlif regionlarında defakt Müvcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar.

Sonda iştirakçılar Fransa müstəmləkəciliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər. Bu il avqustun 22-də isə Bakıda "Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındaki öz müqəddərətini təyin etmə yolu" mövzusunda beynəlxalq konfrans keçirilib. Bakı Təşəbbüs Qrupu və Bonayre İnsan Hüquqları və Dəyişiklik Namine Hərəkatının birge təşkilatçılığı ilə baş tutan tədbir Niderlandın müstəmləkəciliyi altında olan Bonayre adasına həsr edilib. Konfransda kolonializme qarşı mübarizə aparan və azad olmağa çalışın Bonayre xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vincent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland və başqa ölkələrin nümayəndələri, BMT və digər beynəlxalq təşkilatların rəsmləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər, tədqiqatçılar iştirak ediblər. Dönyada hełə de müstəmləkəciliğdən eziyyət çəkən ölkələr və xalqlar var. Qoşulmama Hərəkatının feal üzvü kimi Azərbaycan daim əzilən, eziyyət çəkən xalqların yanındadır. Bakı Təşəbbüs Qrupu isə müstəmləkəciliğdən zərər görən bütün xalqların müstəqillik uğrunda mübarizəsinə dəstək verməyi hədəfləyir.

Bu arada

Yeni Kaledoniya arxipelaqının yerli əhalisi olan Kanakların nümayəndələri prezident Emmanuel Makrona müraciət edərək, bütün ada sakinlərinin hüquqlarını bərabərşədirməli olan konstitusiya islahatının ləğvini tələb ediblər. Bu, Fransanın dənizəşiri adalarında müstəqillik tərəfdarlarını may iştiaslarından və qırğınlardan hələ də xilas etmədiyi bir vəziyyətdə baş verir. Sakitlik Fransanın müstəmləkəsi altında inildiyən Yeni Kaledoniya hələ də qayitmayıb. Arxipelaq Sakit okeanın cənub-qərbində yerləşir. Əhalisi yerli kanaklardan, "ağ köçkünlər" dən, yeni kaldoşlardan və son on ilde adaya gələnlərdən ibarətdir. Onların arasında həm-reylək yoxdur. Yerliler inkişaf etmiş Parisin basqları altında yaşayıblar, hətta son on ilde Fransadan köçürülen fransızların sayesində adada demografik vəziyyət kifayət qədər dəyişib. "Gəlmələr" yerliler arasında qarşidurmalar rəsmi Parisin son həmləsindən sonra daha da intensiv karakter alıb. Bele ki, Fransanın hökumətinin adaya sonradan məskunlaşdırılan fransızların seckı hüququnun tanınması ilə bağlı parlamentə təqdim etdiyi sənəd aranı qarışdırıb. Kanak partiyalarından ibarət Kaledoniya İttifaqının (Union Caledonienne; UC) liderləri prezident Emmanuel Makronundan mayın 13-də parlamentdə baxılması planlaşdırılan, lakin ölkədə baş verən iştiaslar səbəbindən baş tutmayan konstitusiya islahatını nəhayət dəfn etməyi tələb ediblər.

Yeni Kaledoniya: müstəqilliyi



Fransa müstəmləkələri “mersi, Baku” deyir

Paris itkiləri hesablayır

necə əldə etməli?

Parisin tələb etdiyi islahatlara görə, bütün ada sakinləri Fransa mərkəzi hökuməti ilə əvvəlki müqavilələrlə məhdudlaşdırılan hüquq bərabərliyini təmin etməlidirlər. Onlardan yerli seckilərdə, əsasən, mahiyyət etibarı ilə arxipelaqın həyatına nəzarət edən yerli əhalinin nümayəndələri səs vermək üçün istifadə edirdilər. Ağ köçkünlər, "liberallar" isə ikinci dərəcəli vətəndaşlar olmaqdandan və Kanakların "anti-ağ" irənciliyindən şikayətləndilər. Həmişə olduğu kimi, mühərbi edən tərəflərin hər birinin hadisələrə öz baxışı var. Adaların yeni sakinləri hesab edirlər ki, Fransa konstitusiyası Fransa ərazisində tətbiq edilməli və hamı qanun qarşısında bərabər olmalıdır. Xüsusilə, ziyançıların əhəmiyyətli bə hissəsinin, hətta on ilden çox əvvəl orada məskunlaşanlar da səsvermə hüququndan məhrum olmalıdır. Fransanın hökuməti isə 2018, 2020 və 2021-ci illərdə keçirilən üç “müstəqillik referendumu”na ada sakinlərinin verdiləri cavaba əsaslanaraq “adalar Fransanın tərkibində qalmamış istəyir”, fikrini tez-tez təkrarlayırlar. Əger beledirsə, qoy yerli əhalisi nəinki qitənin kəməyindən və maliyyəsindən faydalansın, həm də Yeni Kaledoniyanın xurma ağacları altında doğulmaq şansı olmayan həmvətənlərinə iştiaslarla qarşılıq versinlər. Kanak İstiqlal Partiyasının radikal hissəsi Parisin basqları səbəbindən seckilərdə məqsədinə nail ola bilməyib və silaha sarılmaq qərarına gelib.

“Barabərlik qardaşlığı istisna edir”

Adanın yerli Kanak xalqı hesab edir ki, ümumi seckı hüququ onların birliyini pozacaq, imtiyazlarına son qoyacaq və nəticədə onları öz torpaqlarında azlığa çevirəcək. Onlar iştiaslarla bağlı ittihamlara cavab verirlər: zorakılığa görə bütün məsuliyyət “dövlətin üzərinə düşür”. May ayından bəri 11 nəfər, o cümlədən iki jandarma iştiaslarının qurbanı olub. O vaxtdan bəri zorakılığın səviyyəsi azalsada da, aradan qalxmayıb. Bu yaxınlarda, avqustun 15-də növbəti qırğız zamanı hückum edənlərdən biri güllələnib, digəri isə yaralanıb. Bu arada, zorakılığı dayandırmaq üçün səlahiyyətlilər Kanak müqavimətinin başında duranları aradan götürməyə çalışıblar. İyun ayında Fransanın materik hissəsində yeddi fəali, o cümlədən CCAT (Ərazidəki Fəaliyyətlərin Koordinasiya Hüceyresi) lideri Kristian Teyn də həbs edilib. O vaxtdan bəri Teyn bir neçə dəfə bəyanat verib, özünü terrorçu yox, “siyasi məhbus” adlandırıb. May ayında başlayan və bir neçə həftə davam edən toqquşmalar, talanlar arxipelaqa böyük iqtisadi itki-lər gətirib. ÜDM 20% azalıb, müəssisələr bağlanıb, işsizlik artıb və zərərin məbləği 2,2

xalqlarının nümayəndəleri dəvət olunub. Azərbaycanın ictimai-siyasi xadimləri onlarla “fransız müstəmləkəciliyi”nə qarşı necə mübarizə aparmağı müzakirə ediblər. Bu konfrans heç də birinci deyil. 2023-cü ilin yayında artıq Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik və Qayananın müstəqillik tərəfdarları Bakıda toplaşmışdır. Bu görüşləri tədbirin aparıcıları xüsusilə Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik etməsi və buna görə də digər xalqların müstəmləkə irlərindən azad edilməsinə xüsusi diqqət yetirmək hüququna malik olması ilə izah ediblər.

Makron Yeni Kaledoniaya necə sahə edib?

2024-cü ilde sədrlik Uqandaya keçdiyi üçün “dekolonizasiya” vəzifələri ötən ilki konfransda xüsusi olaraq yaradılmış Bakı Təşəbbüs Qrupuna həvalə edilib və onun icraçı direktoru Abbas Abbasov artıq Qrupun fəaliyyətini dönyanın bütün regionlarında genişləndirəcəyini və edib. Əsas məqsədlər naminə həm keçmiş tərəfdası və müttəfiqi ilə getdikcə daha çox düşməncilik edən Afrikada, həm də Korsika da daxil olmaqla Fransanın özünün ərazilərində “Fransız müstəmləkəciliyinə qarşı” mübarizə var. Parisdə hesab edirlər ki, BIG-in fəaliyyəti Fransanın tehlükəsizliyini təhdid edir və Bakı ilə münasibətlərin pisləşməsini Fransanın tərəfinin Ermənistan-Azərbaycan münaciəsi ilə bağlı mövqeyi ilə izah edir. Fransanın Ermənistanı dəstəkləməsi dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevin Emmanuel Makron və onun hökumətinə qarşı son dərəcə sərt bəyanatlarına səbəb olub. Fransalı nazirlərin fikrincə, Azərbaycanın fransız separatçıları ilə məqsədönlü işi beynəlxalq hüquqi fealiyyət çərçivəsindən kənara çıxır və başqa ölkənin “daxili işlərə müdaxilə” ilə sərhədlənir. Paris hesab edir ki, Yeni Kaledoniyanın iştiaslara Bakı birbaşa dəstək verib, çünkü Azərbaycan parlamenti müstəqillik tərəfdarlarından ibarət nümayəndə heyətlərini qəbul edib və onlara “Fransız neokolonializmi” ilə mübarizədə tam dəstək verdiyini bildirib və etirazlar zamanı “arxipelaqda asayışı bərpa etməye çalışın” fransız polislərinin qəddarlığını ittiham edən bəyanatlar yayıb. Lakin dəstək əsasən şifahi olub. Fransanın daxili işlər naziri Gerald Darmanin Bakını “müdaxilə cəhdləri”ndə ittiham edərək, arxipelaqın radikal Kanak partiyalarına hərbi, hətta maliyyə yardımını ilə bağlı heç bir nümunə göstərməyib.

Yeni Kaledoniya milli azadlıq mühərbişinin astanasına necə gəldi

Bakıda ötən həftə keçirilən konfransla bağlı rəsmi məlumatda bildirilir ki, konfrans “Azərbaycan və Fransız Polineziyası arasında parlamentlerarası, iqtisadi və humanitar eməkdaşlığı qurulması” imkanlarına, o cümlədən elm, təhsil, idman, səhiyyə və digər sahələrdə eməkdaşlıq imkanlarına” həsr olunub. Bu, Fransanın sakitleşdirilməsini, Paris hesab edir ki, bu, Bakının dənizəşiri ölkələrə tesir imkanlarını artırmağa xidmet edir.

Lakin Parisdəki azərbaycanlı diplomatlar hadisələrin bu cür yozulmasını qəti şəkillərə rədd edir, əsas gətirirler ki, səhəbet hökumətdən yox, parlament iclaslarından gedir. “Le Figaro” qəzetinin fransız jurnalistlərinin sorğusuna cavab olaraq onlar xatırladılar ki, “Qarabağdakı separatçıların nümayəndələri Fransanın Senatında qəbul olunanda Azərbaycan “daxili işlərinə heç bir müdaxilə” yox idi? Ona görə də saxta ittihamlara son qoymağın vaxtı çatıb”, - Azərbaycan təmsilciliyi təkiddir. Bu günlərdə Taitidə başlayan Fransız Polineziyası silahlı qüvvələrinin “Mapara 2024” (“Taiti dilində uçan balıq”) təlimləri Fransadan unikal cavab kimi görünür. Təlimin məqsədi təkcə “təbii fəlakətlərə cavab vermək” deyil, həm də yerli ordu və donanmanın döyüş hazırlığını nümayiş etdirməkdir.

V.VƏLİYEV

"Özbəkistan növbəti dövlətdir ki, Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik haqqında rəsmi sənəd imzalanıb. Bu prosesdə bizim ölkələrimizin qarşılıqlı bir-birinə həm marağı, həm istəyi var, həm də biz münasibətlərimizdə son dərəcə ilginc, etibarlı şərait yaratmışıq. Bu yüksək etimaddan xəbər verən bir şəraitdir". Bu sözləri SIA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Tofiq Abbasov sözlərinə belə davam edib: "Odur ki, bu proseslərdə liderlərin çox böyük rolu var.

Cənubi münasibətlər həmişə insanları, siyasi elitaları, məramları yoxlayır və bütün bu proseslərin hamisində Azərbaycanla Özbəkistan rəhbərlerinin birmənali həmişə marağı var idi ki, bir-birinə yaxın olsunlar, ele bir tərzdə münasibətlərini qursunlar ki, onlardan həm iki ölkə bəhrələnsin, həm də üçüncü dövlətlər. Biz artıq Daşkənddə Prezident İlham Əliyevin dövlət səfəri esnasında gördük ki, hər iki lider bildirdilər ki, biz təcərümə haqqında düşünmürük, üçüncü tərəfləri də bu proseslərə qatacağıq. Yəni əger bizim özümüzün xeyrimiz varsa, həm də üçüncü tərəfləre böyük töhfələr vermiş olacaqıq. Əlbəttə, burada strateji tərəfdaşlıq, müttəfiqlik çox vacib məsuliyyət qoyur. İlk növbədə bu ondan irəli gəlir ki, birincisi belli olduğu kimi tarixi, hüquqi, mənəvi köklər var, dil və din birliliyi var. Bunlar hamısı ele bir tellərdir ki, onlar nəinki qırılmır, əksinə möhkəmlənir və ildən-ile də yeni imkanların açılmasını bize töhfə edir. Əlbəttə burada biz orada gördük ki, nə dərəcədə iki lider bir-birinə etimad göstərir. Birgə investisiya fondunun olması, onun vəsaitlərinin çox lazımlı işlərə qatılması, iki dövlət rəhbərinin də iştirakı ilə biznes qruplarının da yüksək səviyyəli görüşü keçirildi və orada yeni perspektivlər, yeni üfüqlər açıldı. Əlbəttə, bunlar hamısı son dərəcə vacib məqamlardır ki, bizim ölkələrimiz həm bir-birinə yaxın olsun, həm də ki münasibətlərdən çox böyük töhfələr, böyük xeyir, qazanc əldə etsinlər. Bu sərr deyil ki, birincisi



"Bakı ilə Daşkənd bir-birlərinin çox gözəl başa düşürlər"

MÜNASİBƏT

qazanc, açılıcaq yeni imkanlar bunlar ilk növbədə insanların rifahını artırır, onlara rahatlıq getirir, onların gələcəklə bağlı fikirlərini aydın edir. Ona görə də demək olar ki, iki lider burada böyük bir yaşılmış yandırmaqla göstərilər ki, ölkələrimizin yaxınlaşması, münasibətlərimizin genişlənməsi çərçivəsində heç bir maneə yoxdur və ola da bilməz. Əlbəttə bu proseslərə də üçüncü bəzi neqativ və bədxah qüvvələrin müdaxilələri ola bilər. Amma biz o dərəcədə bir-birimizə güvənir, arxayınp k, onların hamisindən qarşısını alacaqıq.

Nahaq yere Prezident İlham Əliyev orada bildirmədi ki, iki möhkəm güc toplamış, iki inkişaf etmiş, suveren hüquqlarını bilən, reallaşdırın ölkənin birliyi çox vacib bir amıldır. Bəli, beynəlxalq münasibətlər kontekstində yaxınlaşsaq artıq Azərbaycan-Özbəkistan münasibətləri mən deyərdim ki, beynəlxalq həyatın vacib işlek amillərindən birinə çevrilib. Biz bir-birimizə yaxınlaşmaqla həm də yeni kommunikasiyaların, yeni yolların, yeni tranzit imkanlarının genişlənməsini qazanılmaz edəcəyik. Bunun üçün də çox

böyük imkanlar var. Əlbəttə, burada Azərbaycanın rolü həddindən artıq böyükdür. Məsələ onda deyil ki, biz Avrasiya məkanının daha çox əlverişli mövqeyində yerləşmişik. Məsələ burasındadır ki, hər iki ölkənin böyük dənizlərə çıxışı yoxdur və bu baxımdan əlbəttə ki şərqi gələn yollar hamısı bizdən keçir. Biz də bu traveslərin hamisində imkanları ele səfərbər etmişik ki, yollarda dayanmaq olmasın, birbaşa hərəket olsun və dənizlər istiqamətində də bizim mallar, yükler, üçüncü ölkələrin yüklerinin daşınmasında maneələr olmasın. Yəni, kommunikasiyalar ilk növbədə ona görə lazımdır ki, insanları birləşdirsin, insanların mübadiləsi üçün böyük imkanlar yaratıssın və bu baxımdan da hesab edirəm ki, Bakıyla Daşkənd çox gözəl bir-birlərinin başa düşürlər, bir-birlərinə söylenir. Bu bir dəha göstərdi ki, bəli, böyük bir Azərbaycan diplomatiyası xarici coğrafiyalarda böyük uğurlardan birini elə etdi və demək olar ki, bizim yaxın müttəfiqlərimiz sayı da artıqla həm də ölkəmizin beynəlxalq mövqelərini möhkəmlərmək üçün imkanlar yaratdı".

Ayşən Veli

"Mədəni əlaqələrin inkişafı türk dövlətlərini daha da gücləndirəcək"

"4.5 milyon kvadrat kilometr ərazisi, 150 milyondan artıq əhalisi olan böyük türk dövlətləri birləştiyi coğrafiyada mədəni əlaqələrin inkişaf etməsinə yol açır. Post müharibə dövründə etibarən Azərbaycan türk dövlətləri arasında birləşdirici həlqə kimi Türkiye ilə birlikdə çalışır. Uzun müddət türk dövlətləri müxtəlif imperiyaların tərkibində oldu, dövlətləri biri-birinden ayırmaya çalışıllar, mədəni-mənəvi əlaqələri itirmək üçün əllərindən gələn etdirilər. Hətta bir sırı sənəti konflikt və nifaq toxumları da səpməyə cəhd göstərdilər. Ancaq ikinci Qarabağ savaşından sonra Azərbaycanın yaradıldığı yeni reallıq fonunda artıq bölgədə, Mərkəzi Asiyada eləcə də Cənubi Qafqaz regionunda yeni konfiqurasiya yarandı". Bu sözləri SIA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, Azərbaycanın təşəbbüs ilə sözügedən məsələdə xeyli yol qət edilib: "Əsası böyük siyasi xadimlər tərəfindən qoyulan Türk Dövlətləri Birliyi ideyası bu gün bütün sahələrdə öz ifadesini göstərir. Ele Özbəkistan-Azərbaycan, Qazaxistan-Azərbaycan, Türkiyə-Azərbaycan və digər Türk Dövlətləri Birliyinə daxil olan dövlətlər arasında əlaqələr formalaşmaqdə olan birliyin dənəsi mənəvi məsələsinə xidmet edir. Onların tarixi, əzəli yaddaşının bərpasına və yeni formalaşmaqdə olan Türk Dövlətləri Birliyinin dənəsi mənəvi məsələsinə xidmet edir. Mədəniyyət, incəsənət və digər sahələrdə əlaqələrin inkişafı davam edir. Bununla da artıq beynəlxalq münasibətlər sistemində güclü təsir imkanlarına malik olan yeni bir birlik formalaşır.



Dövlətlər arasındakı mədəni bağlar dərinləşdikcə birlik dənəsi möhkəmlənəcək. Bütün sahələrdə dənəncələrimiz, dilimizi dənəncələrimiz yaxınlaşdırmaçıq. Türk Dövlətləri Birliyinə daxil olan dövlətlərin vahid türk dili formatı tapmaları dənəncələrimiz yaxınlaşdırmaçıq. Beləlikle tarixən mövcud olan əlaqələr bərpa olunacaq, həm də mədəni əlaqələrin inkişafı türk dövlətlərini dənəncələrimiz yaxınlaşdırmaçıq".

Səbinə Hüseynli



**Qiyməti
artdıqca
sürəti azalan
INTERNET**

Internet yaranan gündən ölkəmizdə sürəti aşağı olub. Nə məsləhdirdə, internet provayderləri bu sürəti tənzimləyə bilmir. Ya bacarmırlar, ya bacarmaq istəmirlər, ya da belə məsləhət bilirlər.

Bunun eziyyətini kim çekir? Təbii ki, əhali. Bir tərəfdən də düşünəndə axı camaat bu nə belədir düşüb? Nəyin gerək idi internet? Başını salıb aşağı rahat həyatını yaşayırı. İnformasiyasını mətbuatdan, televiziyyadan alırı, vaxtı da çox qalırı, asudə vaxtını təbətin qoyundan, səmərəli şəkildə keçirirdi. Hələ üstəlik istirahətinə, digər işlərlə məşğul olmağa da vaxtı qalırı.

Ancaq nə etməli ki, həyatımıza internet daxil oldu. Hərəmiz elimizə bir telefon aldıq, evimizə də bir kompyuter. Daha sonra bu telefonların da, kompyuterlərin də içərisini doldurduq sosial şəbəkələrlə. Sosial şəbəkələr hələ çevrilib sosial media da oldu. Bizi də eə sosiallaşdırırdı ki, artıq internetsiz həyat təsəvvüredilməz oldu. Qaldıq sosial şəbəkələrdə. Ta oradan çıxməq nədir, bilmədiyik.

Bundan istifadə edənlər isə nə etdilər? İnsanların bu zəif nöqtəsini ələ keçirib başladılar onlarla internet biznesinə. Başladılar, buna kim nə dedi, daha doğrusu deyə bilərdi ki? Pulunu ver, internetini al, orada bir saat da qalırsan, özün bilərsən, bir gün də. Heç istəyisən, çıxmə.

Amma belə olmadı axı. Pulumuzu verdik, internetimizi aldıq, lakin bu internet heç votsapa yetmədi. Foto və videolar açılana kimi can çəkdi. Bəs bunun Yutubu, TikToku, Feysbuku, Telegramı, nə bilim, daha nələri var. Elektron kitabxanası, filmotekası, min bir adda, çeşidde onlayn ödemələri, xidmətləri var. Bəs bu internetlə bunların hansının öhdəsindən gələsən?

İller ötdükcə, insanlar çərəsiz vəziyyətdə gözlədi ki, bir gün düzələr. Düzələmisi də belə oldu ki, hər dəfə qiymətlər qalxdıqca, internetin sürətində azalma müşahidə olundu. Bu yaxınlarada yene internetin qiyməti qalxbı 18 manatdan 25 manat oldu. Bu artım da sürətə əsla təsir etmedi. Süretin 100 mb/s olduğunu iddia edilən internetə baxan her kəs gördü ki, heç bu, yarı da deyil. Bu qiymət artımına kədərlənənlərdən biri olaraq evde internetin sürətində nəzər salarkən onun 25 mb/s olduğunu gördüm və kədərin ikiqat artı. Provayderlə əlaqə saxlayıb gileyimi bildirəndə isə o, "yəqin moderninizdə problem var", dedi. Mən də modernin onların özləri tərafından qoyulduğunu bildirdim. Az sonra mb/s 80-90-na qalxdı. Lakin sonrakı günlər yenə də azalma xətti ilə getdi. Bu, hər kəsin qarşılaşlığı, verdiyi pulu haqq etməyən problemdir ki, əsla həllini tapa bilmir.

Provayderlər hazırda əhaliyə məsləhət görülür ki, evdən çıxanda moderni söndürün, qayıdanda görəcəksiniz ki, sürət artıb. Bunu edənlər də var. Amma elə burada adam bişmiş toyuğun güləməsi qədər gülmək isteyir.

Demək, bu, yeni çıxış yoluna bənzər bir məsələdir. Yəni hər hansı moderni söndürdükdə, əlbəttə, sürət artır. Təbii ki, istifadə edənlər üçün. Sən evə gələndə isə moderni şəbəkəyə daxil edəcəksən, əger mb/s zəifdirse, elə də olacaqdır.

Deməli, provayderlər bu məsləhəti özləri üçün verir. Yəni evdən çıxan hər kəs moderni söndürsün, ümumi xətdə sürət güclənsin və şikayətlərinə sayı azalsın. Vəssalam.

Mənə onların məsləhətinə qulaq asaq. Çünkü evdə olarkən evdən çıxanların hesabına bizim də bəlkə internetimiz sürətli olar?.. Amma başqa bir məsələ də var axı. Modern yandırıbsöndürməklə günümüzü başa vuracaqıqsı, bəs 25 manatı nə üçün veririk, bunu bize izah edən tapılsın...



eləqədar fəsil dəyişikliyi xəstəlikləri meydana çıxır. Bunlardan əsası tənəffüs və mədə-bağırsaq sistemi xəstəlikləridir. Biz kiçik yaş qrupundan olan uşaqlarda hər zaman peyvəndlərin olmasını tövsiye edirik. Çünkü onlara peyvənd vurulması bədənde immunitet yaradır. Bu da keşkin virus infeksiyalardan qorunmaq imkanı yaradır və uşaqlarda xəstəliyə qarşı bədənde antitellər olur. Uşaq bu xəstəliyə ya yoluxmur, ya da yoluxsa belə çox yüngül keçirir.

Fəsil dəyişikliyi zamanı uşaqlarda qidalarda bağlı da immunitet düşə bilər. Bununla bağlı olaraq uşaqlara bol vitaminli və balanslaşdırılmış qidalar hazırlanmalıdır. İstər uşaq olsun, istər böyük hər bir orqanizm individuallıdır. İstidən-soyuğa, ya da eksinə soyqudan -

programı qəbul edilmeli və qida müxtəlifiyi vurğulanmalıdır.

- Bədənin maye ehtiyacını ödəmək üçün bol su istehlak etmək çox vacibdir. Hazır maye şirələri, çay, qəhvə və turşulu içkilər maye ehtiyacını ödəmək üçün kifayət etmir. Bitki çayınlara həm təbii, həm də sağlam olduqları üçün üstünlük verilə bilər.

- Siqaret və spirtdən qaçınmaq lazımdır. Siqaret çökək immunitet sistemine mənfi təsir göstərir və xəstəliklərin yaranmasına şərait yaradır. Həddindən artıq spirt istehlakı da siqaretlə birləşdirildikdə daha çox zərər vere bilər.

- Immunitet sistemi yaşa və sağlamlıq vəziyyətinə görə idman etmək və gücləndirilməlidir. Gəzinti, velosiped sürmək və üzgüçülük ümumiyyətlə hər kəsin

Hava dəyişikliyinin təsirləri NƏLƏRDİR?

Temperaturun bir gün yüksək, digər gün isə aşağı olması bu vəziyyətə hazır olmayan insanların sağlığını təhlükə altına qoyur. Ani hava dəyişiklikləri insan orqanizminin uyğunlaşma və müdafiə mexanizmlərini pozduğu üçün xəstəlikləri də dəvət edir. SIA mövzu ilə bağlı araşdırma aparıb.

Hava şəraitinin və temperaturun qəfil dəyişməsi viruslara qarşı həssaslığı artırır, orqanizmin müqavimətinin azalmasına səbəb olur ki, bu da yuxarı tənəffüs yollarının xəstəliklərinə yol açır. Yaz aylarında en çox rast gəlinən xəstəliklərdən biri da xalq arasında "qrip" kimi tanınan burun yolu-xucu virus infeksiyalarıdır. Xəstəlik virusun mənimənilməsindən 1-2 gün sonra baş verir və burun tutulması, burun axması, aşkırmış, bəzən isə hərarətin yüksəlməsi kimi əlamətlərə səbəb olur. Xüsusilə uşaqların və yaşlıların xəstəliyə qarşı ani temperatur dəyişikliyindən qorunaraq soyuq-dəymə keçirənlərdən uzaq durmaları tövsiye edilir.

Hava dəyişikliyinin təsirləri nələrdir?

- Immunitet sisteminin zəifləməsi ilə xüsusilə tənəffüs sistemimiz və qan dövranı sistemimiz təsirlənir.

- Yuxarı tənəffüs yollarının infeksiyaları, yeni burun və boğaz infeksiyaları çox yayılmışdır.

- Qan dövranı sistemimiz təsirləndikdə qan təzyiqində problemlər yaranır. Təzyiq dəyişikliyi ilə infarktların artığı müəyyən edilmişdir.

- Yeni hava axınlarına görə miqrən tutmaları baş verə bilər.

- Havanın qəfil dəyişməsi insanın əhval-ruhiyyəsinə təsir edərək əsəbilik, narahatlıq və həssaslığı səbəb ola bilər.

- Mənfi hava dəyişikliyi, yeni daha az güñəşli, yağılı mühitlərde depressiyaya səbəb ola bilər.

- Həddindən artıq temperatur artımı allergik xəstəliklər və yolu-xucu xəstəlikləri artırıb bilər.

- Hava dəyişiklikləri yorğunluğa və yuxu rejiminin dəyişməsinə və bu da iştahın dəyişməsinə səbəb ola bilər.

- Xroniki xəstəlikləri olan insanlarda və yaşlılarda uyğunlaş-

ma daha çətindir. Bu insanların daha diqqətli olması tövsiye olunur.



Həkim-terapevt Sübhən Hacıyev: "Ümumiyyətlə, insan təbiətlə çox sıx əlaqədadır və təsadüfi deyil ki, təbiətdə olan bütün makro-mikro elementlər insan orqanizmində də öz yerini tapıb. Eyni zamanda, təbiətdə baş verən bütün hidrometeoroloji amillər də orqanizmimizə təsirsiz ötüşmür. Lakin bir çox insanlarda, xüsusilə də gənc nəsil insanlarda uyğunlaşma prosesi dediyimiz adaptasiya çox sürətli getdiyi üçün biz bunları ciddi şəkildə narahatlıqla keçirmirik. Lakin uşaqlar və yaşılı insanlarda bu bir qədər fərqli keçir.

Uşaqlarda daha çox immun sisteminin və digər sistem orqanlarının tam formalşamadığı üçün, yaşılı insanlarda isə bir çox xroniki xəstəliklərin, xüsusilə də ürək-damar xəstəliklərinin olması ilə adaptasiya prosesləri ləngiyr və nəticədə havada olan dəyişkənlilik, xüsusilə də məsələn əgər bir havada 12 dərəcədən çox dəyişkənlilik olarsa bu birbaşa qandamar sisteminə təsir göstərir. Məsələn, bir insan çox sərin bir yerdə qəflətən isti bir yere keçərsə damarlarda ciddi şəkildə genişlənmə baş verir, təzyiqin düşmələri, soyuq tər, ümumi qan dövranının və beyin qan dövranının pozulması ola bilər. Eləcə də əksinə çox isti yerdə olmuş insan qəflətən soyuq bir yere girərsə damarlarda bir sıxlılma, daralma baş verir ki,



aterosklerotik xəstəliklərin və yaxud da ki tromboz xəstəliklərinin olması nəticəsində orqanizmdə çox ciddi fəsadlarla özünü göstərə bilər.

Hava şəraitinin dəyişməsi eyni zamanda tənəffüs yolları allergiya-sından əziyyət çəkən insanlarda da xəstəliklərin daha çox aqresivleşməsi və aktivləşməsi ilə özünü göstərir. Bu cür insanlarda gözlərdə yaşarma, burun axması, burun tutqunuğu, aşkırmalar, ümumi qışınmalar, xüsusilə də ağız içi qışınmalar çoxalır".



Həkim-pediatr Aygün Cəfərli: "Fəsil dəyişkənlilikdə uşaqlarda müxtəlif problemlər yaranı bilər. Məsələn, yay fəslində uşaqlar həm qidalar, həm güneş, həm də dənizdən bol vitamin alırlar. Bunlar hamısı sağlamlıq üçün çox önemlidir. Amma buna baxmayaq arvadı aylarının sonlarından payız döñəməne keçdiyimizə, havalarda temperatur fərqli olduğuna görə orqanizmimizə təsir edir. Bununla-

istiye keçilmesini hər bir orqanizm fərqli qarşılıyır. Əksər insanlar bunu fəsadsız keçirir. Amma insanlarda immunitet düşməsi səbəbindən insan keşkin bakterial infeksiyalara yoluxa bilər. Bu iqlim, temperaturla bağlıdır. Bəzən sağlam orqanizm fəsil dəyişkənlilikinə allergik reaksiya verir. Məsələn, uşaqlarda gözlərdə qızarma və qışınma olur. Bunlar çox müşahidə olunur. Eyni zamanda bura mədə-bağırsaq problemləri də aididir. Bunun səbəbi insan bədənində temperaturla əlaqədar ümumi müqavimətin aşağı düşməsidir.

Yay fəslində keçidə biz çox istəyirik ki, uşaqlar açıq haavda bol zaman keçirsinlər. Valideynlər bəzən uşaqlarını havaya uyğun geyindirmirlər. Uşağı düzgün geyindirmək lazımdır ki, bədənində D vitamini daxil olsun. Çünkü D vitamini bədənde immunitetin qalxmasına səbəb ola bilər. Son zamanlar uşaqlarda en çox qarşılaşıdığımız hallar bədən müqavimətinin aşağı düşməsi, boğaz ağrısıdır. Mütləq, şəxsi gigiyenaya mütləq diqqət etmək lazımdır".

Bu hallarda xəstəliklər qəçinilməzdir. Bəs, necə qorunmalıyıq?

- Yaxşı vitamin və mineral dəstəyi təmin edilməlidir.

- Düzgün qidalanma

edə biləcəyi fəaliyyətlərdir.

- Nizamlı və keyfiyyəti yuxarı səzə gün boyu canlılıq verir.

- Səhər, günorta və axşam saatlarında uyğun geyinməye diqqət yetirilməlidir. Mümkünsə, nazik təbəqələrdən ibarət geyim kombinasiyası hazırlanmalıdır.

- Daxili mühit yaxşı havalandırılmalı və təmizlənməlidir. Qapalı mühitlərdə xəstəliklərin daha sürəti yayılmasına səbəb olur.

- Kondisionerlə sərinləməyə çalışarkən diqqətli olmaq lazımdır. Xüsusen də günorta saatlarında hava isti olanda kondisioner fasiləsiz işe salınır və xəstəliklər qəçiləməz olur.

- Immunitet sistemini gücləndirən eləvələr qəbul edile bilər. Bunların arasında arı polenini, Bakarotini, vitamin komplekslərini, koenzimi və yaşıl çayı saymaq olar.

- İnfeksiya əlamətləri varsa, gecikmədən həkimə müraciət etmək lazımdır.

Ayşən Vəli





Rusya Prezidenti Vladimir Putinin Bakıya dövlət səfəri bir daha göstərir ki, rəsmi Kreml Azərbaycanla Ermənistan arasında planlaşdırılan sülh müqaviləsinin imzalanmasında öz rolunu təklif edir. Lakin bu, Ermənistanı himayə edən, ona hər cür hərbi və maddi dəstək verən ABŞ və Fransanı narahat edir.

Ermənistani sülh müqaviləsindən kimlər yayındır?



Cünki bu ermənipərəst ölkələr məhz İrəvanın acizliyindən istifadə edərək Cənubi Qafqazda qarşılama yaratmaq və bununla da regiondakı maraqlarını təmin etmək isteyirlər. ABŞ və Fransa rəsmiləri anlayırlar ki, Rusyanın vasitəciliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən nəticələrin elde olunması onların buradan sıxışdırılıb çıxırılması demekdir.

Son zamanlar Ermənistən ölkəmizin sərhədlərində hərbi təxribatlar törətməsi deməye imkan verir ki, hərbi münaqişənin başlanması hər an gözləniləndir. Nəzəre almaq lazımdır ki, noyabrda Bakıda keçiriləcək COP29-da Ermənistən baş naziri Nikol Pashinyanın da iştiraki barədə məlumatlar səslənir. Təbii ki, bu fakt iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində

ciddi hadisə ola bilər. Cünki əgər N.Pashinyan COP29-da iştirak etse Prezident İlham Əliyevlə görüşə və sülh üçün ilkin addımlar atıla bilər. Məhz ABŞ və Fransa indiki halda bu məsələdən narahatdırılar. Ona görə de COP29-a qədər regionda təxribatlar törətməyi planlaşdırırlar.

Əslində, Ermənistən hərbi-siyasi hakimiyəti, həqiqətən sülh isteyir. Cünki başqa yolunun olmadığını anlayır. Qərblə Rusyanın arasında sıxlıq hayalar üçün ən yaxşı istiqamət yaxın və inkişaf etməkdə olan qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Məhz Ermənistən üçün ən yaxşı təhlükəsizlik çətiri budur.

Reallıq isə belədir ki, Azərbaycan dövləti qalib tərəf olmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edir. Regiondakı mövcud siyasi mənzə-

rə də onu göstərir ki, ölkəmiz sülhün təmin olunması üçün bütün mümkün imkanlardan istifadə edir. Ermənistən isə hələ ki, adekvat mövqə nümayiş etdirə bilmir. Yəni, Ermənistən hərbi-siyasi rəhbərliyi də sülh istədiyini bildirir. Amma bu, əməldə təsdiqlənmir. Əslində, bəlkə də regional əməkdaşlıq mühitinin təmin olunması rəsmi İrəvanın da marağı daxilindədir. Cünki sülh müqaviləsinin imzalanması bu ölkəni Qərblə Rusyanın hərbi poligonuna çevirməkdən qoruyacaq mühüm amildir. Axi, başqa yolu da yoxdur. Bu gün faktiki olaraq Rusiya və Qərblə arasında hərbi və siyasi poligona çevrilək üzrə olan, hətta yaxın gələcəkdə Ukraynanın taleyini yaşa bilecek ölkə kimi onun xilası sülh müqaviləsini tezliklə imzalamaqdır.

Düzdür, post-müharibe dövründə iki ölkə arasında müna-



sibətlərin normallaşdırılması istiqamətində müəyyən irəliləyişlər nəzərə çarpıb. Bunu Bakı da, Ankara da, İrəvan da etiraf edirlər. Təbii ki, az-çox eldə olunan nəticələr xeyli derəcədə ikitərəfi təmaslar nəticəsində mümkün olub. İndi sülhə mane olan əsas məsələ Ermənistən Azerbaycan'a qarşı davam edən ərazi iddialarıdır. Belə ki,

dəfəlik, həll etməyə çalışır. Bu baxımdan rəsmi Bakının əsas tələbi Ermənistən konstitusiyasından sözügedən maddənin çıxarılmasıdır.

Təbii ki, bunları revanşt hissələrlə yaşayın erməni cəmiyyətinə qəbul etdirmek heç də asan deyil. Yəni, konstitusiya dəyişikliyi nəticəsində Ermənistən daxilində ciddi qarşıdurmaların olması, hətta Nikol Paşinyan hakimiyətinə qarşı üşyanların baş vermesi də gözləniləndir. Amma nə yazi ki, Ermənistən bundan başqa yolu qalmayıb.

Qeyd edək ki, sülh məsələsində Azərbaycan dövlətinin xüsusi bir mövqeyi ondan ibarət olub ki, Ermənistənla danışqlar birbaşa - vasitəçilərsiz olsun. Prezident İlham Əliyev bildirmişdir ki, artıq vasitəçilərə ehtiyac yoxdur və Azərbaycanla Ermənistən sülh sazişini beynəlxalq hüquq norma-

Hayların ən yaxşı təhlükəsizlik çətiri Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasıdır



Ermənistən konstitusiyasında Azərbaycan'a qarşı açıq-aydın ərazi iddiaları mövcuddur. Bu isə o deməkdir ki, mümkün sülh təhdid altındadır. Cünki Ermənistən həzirki və ya gələcək hakimiyəti ali hüquqi sənədə istinad edərək istenilən an revanşə cəhd edə bilər. Azərbaycan isə məsələni bir-

Elçin Zaman

Hələ 100 il əvvəl xarici işğalçılar Türkiye ilə ortaq bir sərhedin mövcudluğunun qarşısını almaq üçün ADR-in işgal olunmuş ərazisini iki hissəyə - üstəlik, həmin ərazisinin bir hissəsini qonşusuna təhvil verməklə (!) ayırmışdırlar ve bunu "normal" və hətta "haqli" hesab edirdilər, onda niyə İran və Ermənistən öz aralarında ortaq bir sərhəd yaratmaması üçün Azərbaycanın qarşısında engellər



Hind-Avropa təhlükəsi- düşünməyə dəyər...

yaratmağa cəhd edirlər?

Azərbaycan öz tarixi sərhədlərinin bərpası istiqamətində kifayət qədər güclü diplomatik manevrlər edir

Bu gün qonşu İran hələ də "qırımızı" xətdən danışır, üstəlik Fransa, Hindistan silahlarının Ermənistana göndərilməsində rol alır və Ermənistanda ABŞ hərbçilərinin mövqelənmələrinə göz yumur!

Və həmin proseslər fonunda Azərbaycan öz tarixi sərhədlərinin

bərpası istiqamətində kifayət qədər güclü diplomatik manevrlər edir və 1920-ci ildə "bölgədəki geosiyasi dəyişiklik" adı altında "sərhədlərin dəyişməsi" faktının üzərində çar-paz xətlər çəkməyə gücü də var. Və bir gün bu tarixi reallıq həqiqət olacaq!

Azərbaycan haqlı olaraq sual edir: nəye görə Ermənistən və İranın Azərbaycan və Türkiyənin əsrlər boyu (!) mövcud olmuş, lakin Çiçerin, Orconikidze və Stalinin xoşuna gəlmeyən ümumi sərhəd-dən məhrum edilməsi hesabına

ortaq sərhədi olmalıdır? Bax, tələb edilən izah da budur və qarşı tərəflər ne qədər cəhd etsələr də, bu tarixi reallığın əsl izahını tapa bilməyecəklər.

Saxtakar "Turan təhlükəsi" iddiası

Daha bir sual: oyubazlıq edənlər, niyə bir dövlətin iki hissəsinin həyasız və əsəssiz bir şəraitdə birləşməsi "Turan təhlükəsi" adı altında beynəlxalq ictimai rəyə sırınır?!

Bu zaman Azərbaycan da tam olaraq hesab edə bilər ki, vaxtilə Azərbaycandan qopardılmış və Ermənistənla İran arasında yaradılmış ümumi sərhəd regiona Hind-Avropa təhlükəsi yaradır! Belə deyilmi? Mənə, düşünməyə dəyər...

Afət Tahirqızı

"Laçın şəhəri günüünü indi daha ürəkla, qürurla qeyd edirik"

"26 avqust Laçın şəhəri günüdür. Bu gün Azərbaycan Prezidentinin 2023-cü ildə imzaladığı sərəncamlı müəyyən edilib.

Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-cü ilin avqustun 26-də yerləşməsi ilə əlaqədardır. Əslinde Laçın rayonu 2020-ci ilin dekabrın 1-də azad olunmuşdu. Həmin il 44 günlük Vətən müharibəsi ilə müzəffər Azərbaycan ordusunun qələbəsi ilə başa çəmişdi. Azərbaycan Füzuli, Cəbrayıllı, Zəngilan, Qubadlı rayonları və Şuşanı işğalçı Ermənistən ordusundan azad etmişdi. 10 noyabrda imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın rayonları dinc şəkildə Azərbaycanın nəzarətinə qaytarılmışdır.



idi". Bu sözləri SİA-ya açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Elman Cəfərli sözlerinə bele davam edib: "Bütün adı-keçən rayonlar qaytarılsa da, ermənilər Laçının Zabux və Sus kəndlərində məskunlaşmışdı, Ermənistənə gedən yol isə Laçın şəhərindən keçirdi. O üzən Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi bir neçə il yubandı. Nəyahət, 2022-ci ilin avqustun 26-da Laçın şəhəri Azərbaycanın nəzarətinə keçdi. Bu gün Laçında yüzlərə azərbaycanlı ailə məskunlaşdır. Onlar 30 ildən sonra bu torpaqların həqiqi sahibi kimi öz yurdlarına dönüb. 26 avqust bütün azərbaycanlılar üçün qürur günüdür. Çünkü 30 ildən sonra öz haqqımızı bərpa etdik, torpaqlarımızı işğaldan azad etdik. 2023-cü ilin 19 sentyabrda baş vermiş lokal anti-teror əməliyyatları nəticəsində ermənilərin yaratdığı qondarma rejim tarixin zibiliyinə atıldı. Xankəndi, Əsgəran, Xocavənd, Ağdərə, Xocalı Azərbaycanın nəzarətinə keçdi. Bu gün laçın illər öz torpaqlarında dinc və təhlükəsiz şəraitde yaşayır, yaradır, tikib-qururlar. Məlumdur ki, 30 illik işğal dövründə Ermənistən şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi vərən etmiş, vandal hücumuna məruz qoymuş, mədəni irsimizə böyük zərəbə vurmüşdü. Tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dəqidilmiş, talan olunmuşdu.

Hazırda işğaldan azad edilmiş Qarabağ və Laçın ray-



onunun daxil olduğu Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürelə genişləyən bərpa və yenidenqurma işləri aparılır. Həyat yenidən azad Qarabağa, Zəngəzura qayıdır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixi 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Büyük Qayıda dair I Dövlət Proqramı"nın icrasına başlanılıb. Artıq Laçın şəhərinə məcburi köçkünlərin qayıdışına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

Laçın şəhəri ilə yanaşı Zabux və Susda da yenidən-



qurma və bərpa işləri aparılır. Laçın şəhəri günüünü indi daha ürək, qürurla qeyd edirik. Bu cümlə əlamətdar günlər dünyaya bir mesajdır. Erməni vandallarının 30 il işğaldə saxladığı bu torpaqlar bizimdir. Minillər ərzində bu torpaqlarda tarixi, mədəni ərsə yaratmışdır. Azərbaycan xalqının izini bu torpaqlardan silmək mümkin deyil. Müzəffər ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qan tökərək torpaqlarımız işğaldan azad etmiş, əraziləri minalardan təmizləyirik. Böyük qayıdış başlanıb. Biz bu yurd'lara döñecək və bu torpaqları Azərbaycanın əl cənnət guşələrindən birinə çəvirecəyik".

Ayşən Vəli



Qlobal demonkratiya: "Telegram" a qarşı hüquqi terror

Elçin Bayramli

Dünyada hər hansı dövlətdən asılı olmayan yeganə müstəqil sosial şəbəkə olan "Telegram"ın təsisçisi Pavel Durovun avqustun 25-də Bakıdan Fransaya uşaqkən Parisin Le-Burje hava limanında həbs edilməsi beynəlxalq məqyasda qalmaqala və etirazlara səbəb olub.

İndiyədək, Paveli heç bir cinayətdə və qanun pozuntusunda günahkar göstəre bilməyiblər, ona heç bir ittiham irəli süre bilməyiblər. Gülməlidir ki, o, həbs olunmadan bir neçə dəqiqə əvvəl axṭarışa verilib. Əvvəldən belə məsələ olsayıdı, Durova məlumat çata bilər və o, Parisə uçmaqdan imtina edə bilərdi. Fransa hüquq orqanları ona qarşı 10-dan artıq ağır ittiham (terrorizm, pedofiliya, sənedlərin saxtalaşdırılması, narkotik qacaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarəetməsi və s.) irəli sürüb. Bunlar o qədər gülünc ittihamlardır ki, bütün dünyadan adamlar bunları lağla qoyur.

Pavel Valeryevi Durov 1984-cü ildə Sankt-Peterburqda ana-dan olub. Onun atası rus, anası isə ukraynalıdır. "VKontakte" və "Telegram" sosial şəbəkələrinin yaradıcısıdır. 15 milyard dollar sərvəti ilə "Forbes"ın milyarderlər siyahısındadır (120-ci yer). Onun sərvəti esasən "Telegram" a sahib olması ilə bağlıdır. Pavel "Telegram" tam azad sosial şəbəkə və messenger sistemi kimi yaradıb və heç bir dövlətə, teşkilatı, şirkətə tabe olmayacaq bir sistem qurub. Bu şəbəkə qısa müddədə populyarlaşandan sonra fəvqəldövlətlər tərəfindən ona nəzarət cəhdleri baş verib.

2014-cü ilin aprelində Pavel Durov bildirdi ki, 4 ay qabaq FSB "Yevromaydan" adlı "Telegram" qrupunun təşkilatçıları haqda informasiyani onlara verməsini tələb edib, o isə bu tələbi redd etib. Bir müddət sonra Durov Rusiyadan emiqrasiya edib. 2015-ci ildən Sent-Kits və Nevs Federasiyasının, 2017-ci ildən isə həm de BƏƏ-nin və Fransanın vətəndaşıdır. 2017-ci ildən daimi olaraq Dubayda yaşayır və "Telegram" şirkətinin baş ofisi də orada yerləşir.

Pavel qarşı en böyük təzyiqlər və təkliflər isə ABŞ-dan gəlib. ABŞ bu sosial şəbəkə üzərində nəzarəti elə almaq üçün ondan sistemin nəzarət kodlarını tələb edib. Pavel isə etiraz edib.

Ukraynada müharibə başlayandan sonra Durova qarşı təzyiqlər daha da artmağa başlayıb. ABŞ-in məxfi xidmətləri hər vəchle bu şəbəkəyə nəzarəti elə keçirməyə çalışırlar. Bu haqda Pavel özü de mediadə açıq məlumat vermişdi.

Əslində, "Telegram"ı nəzəretinə keçirmək istəyən ABŞ dövləti deyil, esasən ABŞ-da oturub bütün dünyaya hökm etməyə çalışan qlobalistlərdir. ABŞ faktiki olaraq dövlət deyil, şirkətlər qrupudur və özlərini Vahid Dünya Hökuməti adlandıran qlobal mafiya tərəfindən idarə edilir.

Analitik Asif Şəfəqqətov öz Feysbuk hesabında yazır: "Hamı Durovun niyə həbs edildiyini yaxşı bilir. "Telegram" qlobalistlər üçün böyük təhlükəyə çevrilmişdi. İnfomasiya meydanında heç nə onların nəzarətindən kənarda qalmamalıdır. Planlaşdırılan növbəti pandemiyalar vaxtı da belə şəbəkə qlobalistlər üçün başağrısı ola bilər..."

"Telegram" komandası bəyan edib ki, onlar Pavelin həbs edilməsini gözleyirdilər və bu hala qarşı fəaliyyət planları mövcuddur. Göründüyü kimi, "totalitar" ölkə adlandırdıqları Rusiyada Durov FSB-yə imtina edə bildi, lakin həbs edilmədi, amma "demokratik" ölkə olan Fransada gülümlə ittihamlara dərhal həbs edildi".

Pavel Durovun həbsi bir daha onu deməyə əsas verir ki, Qərbədə azad jurnalistləri, azad medianı sevmirlər. "Wikileaks" in təsisçisi Culian Pol Assancın nümunəsində dünya bunu növbəti dəfə görmüşdü.

Durov amerikalı jurnalist Taker Karlsona müsahibəsində belə demişdi: "Mən kimdənse əmr almaqdansa, azad olmayı üstün tuturam. Azadlığı üstün tutanları isə Qərbədə də həbs edirlər..."

Bəli, bütün dünyaya "demokratiya", "söz azadlığı" kimi məxfumlar pərdəsi altında təzyiq edib, öz qlobal hakimiyətlərini qurmağa çalışan qüvvələr ne söz azadlığını sevir, ne demokratiyanı. Qərbədə formalşamış və oradan bütün dünyaya hökmranlıq etməyə çalışan qlobalistlər özlərinə tabe olmayan dövlətləri, təşkilatları, şəxsləri, şirkətləri məhv etməyə və ya ələ keçirməyə çalışırlar.

Lakin heç de hamı satılmır. Pavel kimi prinsipal adamlar hələ də var və onlar ölüm qorxusu ilə belə öz prinsiplərindən geri çəkilmirlər. Bu gün dünyada yegane azad sosial şəbəkə "Telegram"dır. Məhz bu şəbəbdən onu ələ keçirməyə çalışırlar. Diger bütün şəbəkələr bu və ya digər şəkildə qlobal mafiyanın əlindədir və onların vasitəsilə bütün dünyani izləmek, nəzarətdə saxlamaq, küttələri idarə etmək, psixologiyalarını və mövqelerini formalşdırmaq siyaseti yürüdürərlər. Populyar sosisal şəbəkələr Qərbədəki dairələrin siyasetinə zidd olan materialları və onları paylaşanları bloklayır, bütün şəxsi və məxfi məlumatları oğurlayırlar, hər kesi 24 saat nəzarətdə saxlayaraq izləyirler.

Ümidvarıq ki, azad sosial medianın son qalası olan "Telegram" təslim olmayacağı, satılmayacağı və dünya infomasiya məkanında həqiqətləri oradan izləyə bilməcəyik.

Əli Kərimli İlqar Məmmədovun məsləhətini eşitmədi, fəlakətlə üzləşdi

Bu gün insanların gözlərində sevinc, qətblərində fərəh yaşanır. Çünkü ərazi bütövlüyü və suverenliyi bərpa olunan Azərbaycanda növbədən kənar parlament seçkiləri keçiriləcək. Seçkilərə hazırlıq yüksək səviyyədə, əhalinin fəallığı ilə aparılır. Aktiv müzakirələr, sosial şəbəkələr üzərindən paylaşmaların ardıcıl xarakter daşımıası onu təsdiq edir ki, xalq taleyinə biganə deyil.



Həm də hər bir kəs demokratik seçki mühitine fəallığı, özlerinin təklif və ideyaları ilə töhfələr verməye çalışırlar. Görülən işlər və bunun fonunda əhalinin yüksək fəallığı onu deməyə əsas verir ki, 1 sentyabr parlament seçkiləri Azərbaycanın tarixində ən demokratik, yüksək seçici fəallığı ilə keçiriləcək seçkilər olacaq. Belə bir ictimai fəallıq fonunda xalqdan ayrı düşən pozucu qüvvələr əhəmiyyətsiz məsələlər ətrafında həkük qaldırılıb, ölkədəki demokratik mühitə zərər vurmağa çalışırlar. Hətta Milli Şura və AXCP dağıdıcı qurumlar və onların başbələnləri seçkiləri pozmaq xülyası ilə cəmiyyətə təhdid mesajları ünvanlayırlar. Sosial bazadan məhrum olan və öten illər ərzində bütün etibar limitini itirən dağıdıcı müxaliflər öz zəifliklərini və qorxaqlıqlarını etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Hətta Milli Şura və AXCP seçkiləri "boykot" kimi absurd iddia ilə çıxış edirlər. Halbuki özleri də anlayırlar ki, Azərbaycanda "boykot" filan şousu keçərlər deyil. Çünkü cəmiyyət seçkiyə yüksək formada hazırlaşub və seçki günü mənteqələrə gedərək istədikləri namizədə səs verəcəklər.

Məhkəmə düzgün araşdırma aparsa, Əli Kərimlinin uzun müddətə azadlıqlandan məhrum edilməsi qəçilməzdir

Dağıdıcı ünsürələrin hansısa formada xalqın iradəsinə qarşı çıxməq imkanları yoxdur. Diğer tərəfdən dağıdıcı müxaliflərin daxilində ciddi qarşılumalar mövcuddur. Xüsusilə de AXCP-nin vəziyyəti daha ağırdir. Partiyanın bir neçə funksioneri AXCP-nin sonuncu qurultayının nəticələrini tanımaqdan imtina edib və bunu məhkəmə qaydasında da təsdiq etməyə nail olublar. Bu baxımdan da hazırda AXCP tekrar qurultaya keçirməye çalışır. Lakin yerli təşkilatların bir neçə məclis üzvü və təkrar qeydiyyat üçün Ədliyyə Nazirliyinin reyestrinə adları təqdim olunan şəxslərin bəziləri istefə veriblər və ya başqa partiyalara transfer olunublar. Bu baxımdan da yerli təşkilatlar qurultaya hazırlıq üzrə konfranslar keçirə bilərlər. Ağır, üzücü vəziyyətin fonunda AXCP NTK-nin sədri Aydin Əliyev xüsusi ittiham qaydasında Əli Kərimlinin haqqında məhkəmədə iddia qaldırıb. Əger məhkəmə düzgün araşdırma aparsa, Əli Kərimlinin uzun müddətə azadlıqlandan məhrum edilməsi qəçilməzdir. Çünkü bütün sübut və dəlillər Aydin Əliyevin qaldırıldığı iddianın reallaş-

masına əsas verir. (<https://sia.az/az/news/politics/1181518.html>)

Təhlükənin ağırlığını şüurlu şəkildə anlayan Əli Kərimli səfirliliklərə üz tutaraq onlardan həbsinin qarşısının alınmasında yardımçı olmalarını xahiş edir. Avqustun 12-də bir neçə ölkənin səfirlərin iştirakı ilə Piter Mixalkonun yanında keçirilən görüşdə də

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana bu dəfəki səfəri Rusiya üçün çox kritik bir vaxta təsadüf etdi. Həm bütövlükde dünyada olan geosiyasi vəziyyət, eyni zamanda Ukraynanın Rusyanın Kursk vilayetinə hücumu və orada artıq Rusiya üçün heç də yaxşı olmayan nəticələrin ortada olduğu bir dövrde Vladimir Putin Bakıya gəldi. Bu məsələ bir sıra yerli və beynəlxalq ekspertlərin



"Azərbaycan-Rusiya münasibətlərində yeni bir dövr yaşanır"

diqqətində idi ki, neçə ola bilir ki Rusiya üçün bu gərgin günlərdə ölkənin başçısı hərbi şəraitə birbaşa nəzarət edən şəxs olaraq həmin məsələni başqalarına həvələ edib Azərbaycana səfər edə bilib. Yəni bu səfərin Rusiya üçün önemini göstərirdi ki, ən kritik məqamda belə Putin Bakıya səfərə üstünlük verdi, bunu əsas götürdü". Bu sözləri SİA-ya açıqlamasında "Ortaq Döyərlər" İctimai Birliyinin sədri Aqil Camal deyib.

Aqil Camal sözlərinə belə davam edib: "Bu baxımdan Rusyanın Azərbaycana nə qədər önem verməsini biz görürük və görünür ki, bu səfər sıradan bir səfər olmayıbdır. Ən yaxşı halda bunu başqa bir vaxta keçirə bilərlər. Çünkü hal-hazırda Rusiyada doğrudan da təkcə adını qeyd etdiyimiz Kursk vilayətində deyil, bir çox bölgələrində hal-hazırda fəvqəladə vəziyyət hökm sürür. Ukraynanın müxtəlif istiqamətlərde hücumu davam edir. Bu baxımdan Rusiya prezidentinin Azərbaycana səfər etməsi dünya mediasında da çox ciddi şəkildə müzakire olundu.

Həqiqətən də artıq Rusiya-Azərbaycan münasibətlərində biz yeni bir dövrün yaşandığının şahidiyik. Bəlkə də bu təkcə son 30 il və yaxud da son 100 ilə deyil, bütövlükde Rusyanın şərqə və yaxud da Rusyanın Qafqazlılara maraq göstərdiyi dövrdən bəri ilk dəfə olaraq münasibətlərdə yeni baxışın ortaya çıxdığını göstərir. Bu da nədən ibarətdir. Əger bizim klassik yaddımızda zaman-zaman Rusyanın Azərbaycanı öz təsiri altına alması, müstəmləkəyə çevirməsi daim Azərbaycana düşməncilik mövqeyində durmasıyla bağlı fikirlər təbii olaraq yaddaşımızın alt qatlarında özünə yer tapıb. Amma bugün Azərbaycanın, Azərbaycan

Prezidentinin apardığı siyasetin nəticəsində artıq Rusiya Azərbaycanı Qafqazda özünə qarşı olan bir dövlət kimi, bir toplum, bir xalq kimi görmür. Düşünmür ki, artıq bugün Azərbaycan dünyada formalasdırmağa çalışılan anti-rusiya blokunda yer ala bilər, ona kürəyindən biçaq saplaya bilər. Biz bunu ermənilərin və Ermənistanın simasında görürük. Çünkü Qafqazda erməniləri söz sahibi edən, ermənilərə dövlət quran, onlara illərlə hamilik etmiş ruslar və Rusiyaya üz dönderən və bugün açık şəkildə qərb blokunda yer alaraq Rusiyadan uzaqlaşma xəttiini tutan ermənilərdir. Bu baxımdan Azərbaycan xalqı Azərbaycan dövlətinin timsalında qonşuluq prinsiplərinə sadıq qalaraq ən azından bizdən Rusiyaya hər hansı bir zərər gəlməyəcəyi məsələsində öz əminliyini ifadə edir və bununla bağlı artıq Rusiyada Putin seviyyəsində də bir əminlik hasil olubdur. Onlar Azərbaycanla həm bərabərhüquqlu tərəfdəş kimi davranırlar, eyni zamanda düşünürələr ki, Cənubi Qafqazda Azərbaycan Rusiyaya qarşı olan planlarda iştirak etməyəcəkdir.

Diger məsələ isə Azərbaycanlıların dünyada ən çox yaşadığı və çalıştığı ölkələrən biri də Rusiyadır. Ümumiyyətə, Rusiyadan il ərzində ölkəmizə insanların yaşamasına təsir edəcək seviyyədə müəyyən maddi və yaxud da maliyyə resursları daxil olur. İllərlə formalşəmiş birgə iqtisadi əlaqələr var və bu əlaqələr yeni dövrdə də yeni kommunikasiyalarla daha da zənginləşdirilir. Bu mənada düşünürəm ki, ister Azərbaycanda, isterse də Rusiyada köhnədən qalan stereotiplərdən yavaş-yavaş uzaqlaşmaq və bərabərhüquqlu prinsiplərə dayanan mehriban qonşuluq prinsiplərinə səykənən əsaslarla yola birgə davam etmək lazımdır".

Ayşən Veli

Agentlik: Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır



İLHAM ƏLİYEV

Sagirdlərin elektron yerdəyişməsində valideynlər üçün "sy.edu.az" elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirilmə prosesi avqustun 30-u saat 18:00-da dayandırılacaq. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər sentyabrın 5-dək (saat 15:00-a qədər) övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə vermelidirlər. Bu barədə AZERTAC-a Məktəbəşəhər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Xatırladaq ki, yerdəyişmə prosesi II – IX və XI sinif şagirdləri üçün avqustun 8-dən, X siniflər üçün isə avqustun 15-dən başlanılib. Yerdəyişmə prosesi yekunlaşdırıldıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

Piyada keçidinə və işıqfora nifrət edənlərin ölkəsi



İlk baxışda sadə görünən, amma təşkilində hamimizin rolü olan yol hərəkəti qaydaları cəmiyyətin rahatlığı üçün əhəmiyyətli sahədir. Yol hərəkətinin təşkilində böyükdən kiçiyə hamımızın rolü var, çünkü kimimiz sürücü, kimimiz piyada, kimimiz nizamlayıcı, kimimiz də sərnişinik.

İstenilən qəza vəziyyətində, fövqəladə hallarda, hərəkət anında necə davranmağımız, hərəkətin təşkilindəki rolumuzu bilməyimiz olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycan nəqliyyatında sürücü olmaq da çətindir, yolda piyada olmaq da. Ölkəmizdə piyadalar öz hüquqlarını və öhdəliklərini bilmir, sürücülər isə yol hərəkətinin təşkilində qayda pozur. Amma bu o demək deyil ki, piyadalar qayda pozmur, əksinə, sürücülərin qayda pozması qədər piyadaların da qaydaları "çey-nəməsi" çox rastlanan vəziyyətdir.

Cəmiyyətimizin heç vaxt həllini tapmayan problemlərindən biridir yol mədəniyyəti. Xüsusilə piyada mədəniyyətinə çox nadir halda şahid oluruq. Yol boş olmasına rəğmən işıqforun yaşıllıq sinyalını gözleyən piyadaya isteha ile baxırıq, piyada keçidi axtaran görəndə rişxənd edirik. Yeraltı və yerüstü keçidlərdən istifadə demək olar ki, yoxdur, piyada zolağından keçən piyada görəndə hamı təccübələnir. Yolun digər tərəfində keçmək üçün kükənin piyada zolağı olan hissəsini axtaran piyada başqalarının lağ obyekti olur.

Kimindir səkilər – piyadanın, yoxsa obyektlərin?

Yol hərəkəti qaydalarına görə piyadalar küçə boyu hərəkət edərkən səkilərdən istifadə etməlidir. Lakin səkilər istifadə üçün yararlı deyil. Bu problem bütün ölkə üzrə mövcuddur, əksər küçələrin səkiləri ya dağıldılib, ya obyektlər tərəfindən işgal edilib, ya da avtomobilər üçün park əraziləri edilib. Əllil arabası, uşaqları ilə səkilərdə hərəkət müşkünləşdirilir. Xüsusilə əllil arabalarında olan insanlar üçün tek hərəkət etmək mümkün deyil. Səkilərdə panduslar yoxdur, daşlar yerində çıxıb, təmir edilmir, obyektlərin pilləkənləri səkiyədək uzanır, nəticədə əllil arabasındaki şəxs yolun avtom-



qoruyur, çünki avtomobilər qarşısından hərəkət edir və siz öz təhlükəsizliyinizi təmin edə bilirsiniz.

Piyada harada gözəsin?

Bakının ən ciddi problemlərindən biri de bir çox ərazidə avtobus dayanacaqlarının əlverişliz olmasıdır. Dayanacaqlar ya pərakəndə



satış üçün istifadə edilir, ya qəzetdən başqa her şey satan qəzet köşklərinin ixtiyarındadır, yaxud da taksilər tərəfindən zəbt edilib. Avtobusu gözləmek üçün dayanağa gire bilməyen piyada yolun hərəkət hissəsinə çıxmali olur.

Qanunlarımızdə deyil ki, ictimai neqliyyatı ve taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündüre qaldırılmış minik

meydançalarında, onlar olmadıqda isə, səkide və ya yol çiçinlərində gözləmək lazımdır. Lakin yuxarıda qeyd etdiyimiz probleme görə bu həmişə mümkün olmur. Yol patrul əməkdaşları bir çox hallarda bu problemi tənzimləmək məcburiyyətində qalır, yolun hərəkət hissəsinə çıxıb avtobus gözləyən piyadaların təhlükəsizliyinə nəzarət edirlər, səsgücləndiricilər ilə tez-tez xəbərdarlıq mesajları verirlər.

İşıqforun dili olsayıd...

Yollarda hərəkətin təşkilini nizamlayan işıqforlar yol hərəkətinin onurğasıdır desək, yalan olmaz. Amma piyadaların səhələnkarlıq etdiyi məsələlərdən biri de hərəkətin nizamlandıığı yerlərdə işıqforlara əhəmiyyət verməməlidir. Piyadaların əksəriyyəti nizamlayıcının və ya piyada işıqforunun, o olmadıqda isə, nəqliyyat işıqforunun işarəsinə qarşı etinəsiz olur. Halbuki işıqfor mədəniyyəti piyadanın şəxsiyyət vəsiqəsidir və yollardakı qəza vəziyyətləri məhz işıqfora əməl etməyən piyadaların səhvi ucbatından yaranır.



Nəticədə piyada ya ölürlər, ya da ömürlük əlil qalırlar, onu vuran avtomobilin sürücüsü isə geri qalan ömrünü həbsdə keçirməli olur. Yəni, piyadanın səhvi ucbatından günahsız sürücü cəzalandırılır.


Müşahidələr və nəticələr göstərir ki, işıqfor mədəniyyəti olmayan böyüklerin yanındakı uşaqlarda da bu alışqanlıq olmur.



Valideyni ilə qızılı işıqdə, qəçəraq yolu keçən uşaqlar bunu tək olduqda da təkrarladığı üçün qəza şəraitini yaradırlar. Böyüklerin nümunəvi piyada olması, kiçiklər üçün de yol xəritəsi olur, işıqforun icaza sinyalini gözləmələri, piyada qaydalarına əməl etmələri onların dissiplinli, nümunəvi vətəndaş olmalarına da faydalıdır.

Avtomagistrallardakı qurban piyadadır, yoxsa sürücü?

Çox müşahidə edirik, sürət həddi yüksək olan yollarda qarşı tərəfə keçən piyadalarla bağlı tez-tez qəza xəbərləri yayılır. Hər il onlarla insan bu səbəbdən dünyasını dəyişir, günahsız sürücü isə həbs edilir. Piyadalar sutkanın qarantlı vaxtı yolun sürət həddi yüksək olan hissəsində, həm de



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb.

İşıqlanmayan hissəsində qarşıya keçməye cəhd edirlər. Yola baxmadan, təhlükəni eyninə almadan, ölcəcini düşünmədən qara geyimdə, qaranlıqda və sürətli hərəkət olan yolda bu manevri edən piyadanın sonunun necə olacaq bəlli deyilmi?

Bələ hadisələrin olduğu yerlərin yaxınlığında yerüstü və ya yeraltı piyada keçidi olan yerlər çoxluq təşkil edir. Təsəvvür edin, hadisənin baş verdiyi ərazidən 50-60 metr uzaqlıqda keçid var və piyadalar o keçidə yox, təhlükəli manevrle sürətin yüksək olduğu yoldan qəçəraq keçməyi seçirlər. Neticədə ya ölürlər, ya da ömürlük şikət qalırlar, yüksək sürət həddi olan yol olduğu üçün arxayı olub avtomobilini o sürətlə idarə edən və qəzadan yayına bilməyən sürücü isə hebsxanaya göndərilir.

Yol Hərəkəti Haqqında qanuna görə piyada, nizamlanmayan piyada keçidlərində yolu hərəkət hissəsinə yaxınlaşmaqdə olan nəqliyyat vasitələrinənədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyən onlar üçün təhlükəsiz olacağının yəqin etdiyindən sonra çıxa bilər. Nizamlanmayan, piyada keçidi olmayan yollarda, qəza ehtimalının yüksək olduğu vəziyyətlərdə qarşıya keçməye cəhd edən piyada yol hərəkəti iştirakçıları üçün potensial təhlükədir.

İkitərəffi hərəkət istiqaməti olan çoxzolaqlı yollarda təhlükə dənə böyükdür. Qəçəraq yolu birdəfəyə keçmək piyadaya baha başa gelir. Halbuki, bu kimi vəziyyətlərdə keçidi başa çatdırma biləməmiş piyadalar nəqliyyat vasitələrinin eks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər, bunu etmək ən azı qəzadan xilas edə bilər.

Məktəblərin ölü təhlükə yuvasıdır

Məktəblərin öündəki piyada keçidlərində de vəziyyət acıqlaşdırılır. Övladını məktəbə qoymağaya və ya götürməyə gələn valideynlər nəqliyyat vasitələrini piyada keçidinin üstündə park edirlər. Bu da təbii olaraq məktəblilərin yolu keçməsinə maneə yaradır və uşaqlar yolun digər hissəsindən keçməli olurlar. Halbuki, YHQ-nun 52-ci maddəsində qeyd olunub ki, piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda dayanıma qadağandır. Yəni, piyada keçidinə 5 m-dən az qalmış, piyada keçidindən 5 m. keçənə qədər öz avtomobilinizi park etməkə qanunu pozmuş olursunuz.

Məktəblərə yaxın ərazilərdə sürət həddi də tənzimlənmir,

sürücülər 1.21 yol nişanının tələblərinə əməl etmirlər. 1.21 nişanının mahiyyətini anlayan sürücülər də çox deyil əslində. 1.21 - "Uşaqlar" nişanı məktəb, uşaq bağçası, düşərgə və başqa bu kimi uşaq təşkilatlarının yanından keçən və hərəkət hissəsinə uşaqların çıxmazı ehtimalı olan yol sahəsinə yaxınlaşma barədə sürücüləri xəberdar edir. Qanun deyir ki, uşaqların hərəkət təhlükəsizliyi barədə təsəvvürleri zəif ola bilər, ehtiyatsızlıqdan yola qaça bilərlər, bunu nəzərə alınaraq bu nişan tekrarlanır. Birinci nişan təhlükəli sahənin başlanğıcına ən azı 100 metr qalmış, ikinci nişan isə ən azı 50 metr qalmış qoyulur. İkinci nişan təhlükəli yol sahəsinin, yəni yolun uşaq təşkilatının yanından keçən hissəsinin uzunluğunu göstərən 7.2.1 əlavə məlumat nişanı ilə birlikdə qoyulmalıdır. Lakin jurnalistlər tərəfindən şəhərdə aparılan sorğular zamanı məlum olur ki, sürücülərin əksəriyyəti nəinki məsafə barədə məlumatlıdlırlar, hətta uşaqlar nişanını tanımlırlar.

Valideyin güzgüsü övladıdır

YHQ deyir ki, uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklerin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiçini ilə aparmağa icazə verilir. Lakin məktəbə yaxın ərazilərdə bu qaydalar kobud şəkildə pozulur. Məktəbdən çıxan uşaqlar böyük izdihamla yolu hərəkət hissəsində gedirlər. Valideynlər qətiyyən işıqforun icazə sinyalına əhəmiyyət vermir, uşaqlar yolu hərəkət hissəsi ilə aparılır, səkilərdən istifadə edilmir. İnsafən, demək lazımdır ki, bir çox məktəbə yaxın ərazilərdə səkilər də yarasız vəziyyətlərdər – ya dağıdılib, ya da bir nəfərin belə hərəkət edə bilməyəcəyi ensizlikdə inşa edilib.

Yol hərəkətinin təşkilində hamımız məsuliyyət daşıyıraq. Sən, səki ilə gedən piyada, sən də məsulsan. Sükən arxasında oturan sürücü, sən də məsuliyyətinin fərqinə var. Avtobusun, fərdi maşının sərnişini, hüquq və öhdəliklərini öyrən. Yol hərəkətinin təşkili bizim məsuliyyətimizin güzgüsüdür, diqqətimizin nəticəsidir. Yol hərəkəti bizim vəhdətimizdir, birimiz qaydalara eməl etməyəndə bu sistemin zəncirindən bir halqa ayrılır, qəza zəncirinin ilk halqası isə özündən sonrakı faciələrə yol açır. Savadlı piyada, məsuliyyətli sürücü və sərnişin olmaq qəzalaların sayının minimuma enməsi, ölməmək, öldürməmək deməkdir. Yol terrorundan siyortalanmaq üçün hər kəs öhdəliyini bilsərse bu qədər çox qəza olmaz, dolayısı ilə yollardakı qətləm bitər.

Lale Mehrali

Məlumdur ki, günümüzdə bir çox insanlar sağlamlığı üçün müxtəlif dərman preparatları qəbul edir və bu məhsulların hər birinin öz istifadə qaydası var. Məsələn, elə dərman preparatı var ki, o yeməkdən öncə, yaxud sonra qəbul edilməlidir. Bəs, bu qaydalar pozsaq, dərman orqanizmimizdə hansı fəsadlar törədə bilər? SiA mövzu ilə bağlı həkim terapevt Sevinc Abbasovanın fikirlərini öyrənib.

Qaydaları pozsaq, dərman orqanizmimizdə hansı fəsadlar törədə bilər?



İZAH EDİLDİ

Onun sözlerine görə, əlbətə bu hal orqanizmimizə fəsad verə bilər: "Öger dərman preparatının göstərişində varsa ki, "yeməkdən 2 saat sonra, yaxud yeməkden birbaşa sonra qəbul olunmalıdır", deməli bu dərmanın bədən tərefindən sovrulma qabiliyyətinə təsir edəcək. Sevinc Abbasova sözlərinə belə davam edib: "Öger yanlışlıqla dərmani yeməkdən öncə qəbul etsək, mədədə ağrı, yaxud başqa narahatlıq yara-

na bilər. Bütün bunların hamisi dərmanın farmakoloji xüsusiyyətindən asılıdır.

Öger dərmanlar dozadan artıq qəbul oluna bilirse, zəhərlənmə baş verə bilər. Yəni, qaraciyər onu təmizləməyə bilər. Dərman qutusunda onun istifadə qaydası üçün kağız olur. Öger dərmanı bu qayda ilə qəbul etməsek, onun ya təsiri azalacaq, ya da mənfi təsirləri meydana çıxacaq. Toksiki təsirdən səhəbet gedirə, istənilən dərman toksiki təsirə malik ola bilər. Bu orqanizmən və qaraciyərin vəziyyətindən asılıdır".

Ayşən Veli

Bu ölkənin məktəblərində mobil telefon qadağan edildi...

A r t i q dünəndən etibarən Belçika məktəblərində mobil telefon qadağan edilir. Xəbərdə deyilir ki, qadağa ibtidai və orta məktəblərə şamil edilir.

Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq şagirdlərin mobil telefondan istifadəsinə də qadağa qoyulub. Qadağa təkcə dərs deyil, tənəffüs vaxtında da addır.

Yeni qaydani valideyn-

lər təqdir etselər də, şagirdlərin ürəyinçə deyil. Pedaqoqların fikrincə şagirdlərin böyük əksəriyyətinin imtahanlarda pis nəticə göstərməsinə səbəb mobil telefon asılılığıdır.



"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı, təbrik və başsağlıqlarınızı dərc etməyə hazırlıq!

Ronaldodan "YouTube" rekordu - 90 dəqiqəyə 1 milyon abunəçi!

Blogger və boksçu Ceyk Pol portuqaliyalı futbolçu Kristiano Ronaldonun "YouTube" kanalından danışb.

C. Pol ulduz futbolçunun cəmi 90 dəqiqə ərzində 1 milyon abunəçiye çataraq tarixi rekord qırmasına tövəccübəldiyini bildirib: "Bu dəlilikdir. Mən bütün ömrüm boyu işlədim, 22 abunəçi topladım. O, 24 saat ərzində hamını ötdü. Bu, sadəcə onun ulduz gücünü göstərir. Ronaldonu təbrik edirəm və ümid edirəm ki, o, gözəl videolar yayımlaya-



caq. Mənçə, onun bu platformada olmasına gözəldir."

İsmayıllıda "Jiquli" dərəyə aşıb, sürücü ölüb



Ismayıllının Basqal qəsəbəsində avtomobil dərəyə aşıb. Belə ki, 1966-ci il təvəllüdü Rəfad Cəbrayılov "VAZ 2106" markalı avtomobile hərəkətde olarkən idarəetməni itirərək dərəyə aşıb. Neticədə sürücü ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Baş redaktor:
Bəhruz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.
Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
"ƏLİNÇƏ" AZƏRBAYCAN XƏYRİYYƏ
CƏMIYYƏTİNİN ORGANI.
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur

Tiraj: 2700